

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Hərəkət

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 195 (5915) 23 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycanda inhisarcılığa qarşı mübarizə mütəşəkkil xarakter dasimalıdır"

*Prezident İlham Əliyev Şahin Mustafayevi yeni
vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib*



4

Siyavus Novruzov: "Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayğısı ilə hər kəsa sübut etdi"

4

Bahar Muradova: "Həmin qüvvələrin məqsədi Azərbaycandakı İslahatları dayandırmaqdır"

6

İslahatlar evalyusiya
yolu ilə həyata
keçirilir

23 oktyabr 2019-cu il

“Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter dasımalıdır”

Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dedi:

- Siz uzun iller iqtisadiyyat naziri vəzifəsində işləyirsiniz. Bütövlükde sizin işinizdən mən raziyam. Ona görə qərara gəldim ki, sizi Baş Nazirin müavini vəzifəsinə təyin edim. Bu, çox böyük vəzifədir, böyük etimaddir. Ümид edirəm ki, siz bu etimadı doğruldacaqsınız və yeni vəzifədə ölkəmizin iqtisadi inkişafını dayanıqlı olmasına öz töhfənizi verəcəksiniz.

Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilmeliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əlde etdi və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi içinde dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyesine görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layıq görübür. Bütün bunular aparılan islahatların nəticəsidir.

Ancaq hesab edirəm ki, biz əlde edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ de bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində eləvə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülənlərdir. Düzəndir, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərməye qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin de böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmədə sərməye qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.

Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas sebəblərindən biri dövlət investisiyalıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələre. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunu da çox sadə səbəbi var. Müstə-



qillik günündən bu gənə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu, həm böyük üstünlüyü müzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəbler, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtile qanunsuz tikilənlər binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərcərlərə üzləşirik.

Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsinə ehtiva edir. Düzəndir, bütün postsovet ölkələrinde bu problem var ve ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılaçqı biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəndəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcudur. Inhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərilərlər, onlar haq-sız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter dasımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq.

Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır. Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik

arta bilər. Nəye görə? Əhali artır və eger iqtisadi inkişaf artan əhalinin templəri ilə əzələşməsə, əlbəttə ki, gelecekde bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasetimizi strateji hədəflər əsasında qururq. Bizim siyasetimiz uzunmüddətli və siyasetimiz esas qayesi odur ki, dayanıqlı inkişaf təmin edil-sin.

Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalasılır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz biliyik ki, ehtiyatlar kifayət qədər böyük dır. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, biliyik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütlaq rəqəmlər artır, amma faiz nisbəti artır. Bunun, əlbəttə, səbəbi ondan ibaretdir ki, son illər aparılan uğurlu enerji siyaseti nəticəsində bizi daha böyük həcmədə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsulədəki payı artır və artacaq, yeniyi kontraktlar üzrə keşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektor da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işləre ciddi fikir vərəcəksiniz, müvafiq qurumlar arasında koordinasiyanı təmin edəcəksiniz.

Siz iqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu Proqramın tərtibatında önemli rol oynamışınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizde olmalıdır. Eyni zamanda, siz bir sıra ikiterəfli hökumətlərarası komissiyaların Azərbaycan tərefdən həmsədrisini. Bu sahədəki fəaliyyətinizi davam etdirmelisiniz. Mənim göstərişimle bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmişiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyonümlü malları xarici bazarlara çıxarmaq və satışını təş-

kil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədönlü olması haqqında mən öz sözələrimi dedim. İvestisiyalar qeyri-neft sektorunun artımına xidmet etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.

Mən ümidi edirəm ki, siz etimadımı doğruldacaqsınız. Yəni, sizin iş təcrübəniz bunu deməyə esas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm.

Şahin Mustafayev: Möhtərəm cənab Prezident, ilk növbədə, mənim fəaliyyətimə yüksək qiymət verdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısı tərəfindən bir memur kimi fəaliyyətə verilən bu cür yüksək qiymət menim üçün en böyük şərəfdır. Sizin haqqında söylədikləriniz şəx-sən mənim üçün en böyük şərəfdir. Eyni zamanda, möhtərəm cənab Prezident, istəyirəm Sizə minnətdarlığı bildirəm ki, məni bu yüksək etimada layıq görmüsünüz. Mən Sizi əmin edirəm, əlimdən gələni edəcəyəm ki, bu yüksək etimadınızı doğruldum.

Doğrudan da Azərbaycan möhtərəm inkişaf yolu keçmişdir. Bunu hər kəs, her bir Azərbaycan vətəndaşı bilir, gündəlik həyatında görübüdür. Müqayisəsiz bir mənzərə mövcuddur - 2003-cü il və 2019-cu il tamamilə başqa mənzərədir. Siz qeyd etdiyiniz kimi, ölkə iqtisadiyyati 3,3 dəfə artmışdır. Siz qeyd etdiyiniz kimi, ölkənin əsas maliyyə mənbəyi neft sektorunu olduğu üçün bu sektor daha da yüksək templərle inkişaf etmişdir. Qeyri-neft sektorunu aşağı templərlə - 2,8 dəfə artmışdır.

Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin karşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə de genişmiyəsli işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını xatırlatdırınız. Bu proqram Sizin

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fealiyyətinin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Macarstanın Prezidenti Yanoş Adere təbrik məktubu ünvanlaşdırıb.

Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənəlli binaların dam örtüklerinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

sosial-iqtisadi sahədə ilk programlarınızdan biri olmuşdur. Qeyd etməliyəm ki, programın icrası neticəsində ölkənin regionlarının simasi, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik de eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar - 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, nəqliyyat qoşágına çevrilmişdir. Nəqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımaların həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinifi formalasılmışdır.

Cənab Prezident, Siz oktyabrın 15-də keçirdiğiniz iqtisadi müşavirədə bizim qarşımızda çox aydın vəzifələr qoymışdır. Mən əminəm ki, vəzifəniz tapşırıqların icrası istiqamətində Sizin rehbərliyinizlə görülmək işlərin mütləq daha gözəl nəticələri olacaqdır. Sizi emin etmək istəyirəm ki, bu nəticələrə çatmaq üçün mənə həvalə etdiyiniz sahədə əlimdən geləni əsirgəməyəcəyəm.

Cənab Prezident, Sizə bir daha minnətdarlığı bildirirəm, çox sağ olun.

Prezident İlham Əliyev: Sizə uğurlar arzulayıram və Sizdən yaxşı nəticələr gözləyirəm.

Şahin Mustafayev: Çox sağ olun.

Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir

Prezident İlham Əliyev: "Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib"

Ermənistəndə, qaçqın və məcburi köçkünlər vəziyyətinə dünsən 1 milyondan artıq azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqşəsinin həlli istiqamətində aparılan danışqlarla paralel şəkildə həyata keçirilir. Xüsusilə, son 16 il ərzində, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktur malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əllillərinə 620-dən çox mənzil verilib.

Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əllilləri, ailə qayğıından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Prezident İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşleri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edib: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda "Qobu Park-2" yaşayış kompleksinin açılışını qeyd etdi. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək. Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yeni yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, "Qobu-1" və "Qobu-2" komplekslerinin tikintisi səfər sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan "Qobu-3" də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillər təmin ediləcəkdir".

Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilibdir

Dövlət başçısı çıxışı zamanı bildirib ki, bu problemlərin həlli ümumiyyətlə problemləri olسا da, əsas iş dövlətin üzərinə düşür: "Həsab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumiyyətlə məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürürdü. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübüñün sosial-iqtisadi



sadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında dövlət başçısı bildirib ki, bütün sahələrdə uğurlu inkişaf olduğu kimi, məcburi köçkünlərin də problemləri daim diqqət mərkəzində olacaq: "Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il, artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürürlər. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizden biridir. Bu məsələyə biz daim diqqət göstəririk".

Bəli, son 16 il ərzində, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əllillərinin, məcburi köçkünlərin, hərbçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempini görə dünyanın gündeminde olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterə olunur. Bu, o deməkdir ki, dövlət siyasetinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Keçirilən görüşlərdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır: "Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Son illərdə bu istiqamətdə çox böyük addımlar atılıb. Təkcə bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib". Bütün köçkün ailələrinin normal şəraitlə təmin olunacaqlarını deyən Prezident əlavə edib ki, hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz dövma torpağına qayıtsın: "İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq".

Məhz dövlət başçısının sözügedən məsələyə diqqət və qayığının nəticəsidir ki, ötən il dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətə-

mühərribələri, Çernobil əllillərinə və şəhid ailələrinə mənzillərin və avtomobilərin verilmesi mərasimi keçirilib. Bunun ardınca isə, bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrıllıb.

Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən minden çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxani, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərenəməna verilir. İl ərzində həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, hərbçilərin sosial şəraitin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr keçirilir.

Bu yerdə, ötən 16 ili xatırlasaq, ilk seki marafonunda ölkə Prezidenti İlham Əliyev xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri leğv olunacaq, qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraitini ilə təmin olunacaqlar. Həqiqətən də, bu gün respublikamızda artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan, Azərbaycan öz gücünə bu işlərin öhdəsinə gəldi.

Ümumiyyətlə, son 16 ilde Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində görüdüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Yoxsulluq 75 faizdən 12 faizdək azalıb

Bütün bu reallıqlar, bir daha onu göstərir ki, Azərbaycanda məcburi köçkünlərə gəs-

tərilən diqqət və qayığının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq Konvensiyaya, ya da öhdəliyə esaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir. Görülən fəaliyyətin nəticəsi olaraq, son 16 il ərzində, məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizdək azalıb.

Əlbəttə, öz doğma yurd-yuvalarından dişdərin düşmüş insanlar üçün salınan qəsəbelər, tikilən evlər qaçqın və məcburi köçkünlərin heyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduğundan sonra da, bu insanlar hər zamanki kimi, dövlətlərinin arxasında olacağına tam əmindiirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımını ilə daha təmərəqlı, yüksək şəraiti olan evlər inşa olunacağına da yaxşı bilirlər.

Dövlət başçısı qaçqın və məcburi köçkünlərə görüşlərində də bildirib ki, "bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda, bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpə edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracaqıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpə edəcəkdir".

Bəli, bu gün bütün Azərbaycan xalqının bir amalı var: doğma torpaqlarımızı erməni cəlladlarından geri almaq, əzəli torpaqlarımıza qayıtmak və o torpaqlarda əbədi məskən salmaq. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi strateji siyaset də bu arzumuzun gerçekleşməsi üçün tarixi zəminin yetişdirməsi, tezliklə əzəli torpaqlarımıza sahib olacağımız günün uzaqda olduğunu deməyə tam əsas verir.

RƏFIQƏ KAMALQIZI

23 oktyabr 2019-cu il

Siyavuş Novruzov: "Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi"



Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə qarşılaşmışdır, respublika xəsos və anarxiya məkanı kimi xarici keşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdir. Bele bir təhlükəli vəziyyətdə ulu öndər neinkin özünü, hətta ailəsinin həyatını tehlükədə qoyaraq xalqın səsinə səs verdi, Azərbaycanı xilas etmək kimi çox məsuliyyətli missiyasını öz üzərinə götürdü.

Bunu Trend-e Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, o dövrde ömrünün müdrik çağında çoxsaylı təhlükə və təhdidlərə baxmayaraq, ulu öndər Heydər Əliyev heç nədən çəkinmədən həyatını təhlükəyə ataraq, sözün əsl mənasında Azərbaycanın gələcəyi uğrunda siyaset meydanına atıldı. Həmin dövrə ulu öndər heç bir təhlükənin və təhdidin onu yolundan çəkindirməyəcəyini və yenidən xalqa ləyaqətlə xidmət edəcəyini qayıdışı ilə hər kəsə sübut etdi.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalibovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizesi ilə əlaqədar qəbul etdiyi zaman haqlı olaraq bildirib ki, bütün təhlükələrə baxmayaraq, Heydər Əliyev Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi:

"Həmin dövrə respublikaya rəhbərlik edənlərin siyasi səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlar uyğun siyaset həyata keçirmək iqtidarında olmamaları, mübarizələrinin dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi - korporativ maraqları əsasında aparmaları Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdır. Bele bir ağır vəziyyətdə xalqın və dövlətin xilası üçün zəngin dövlətçilik təcrübəsinə malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ümummülli Lider Heydər Əliyev idi. Xalqın tekidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyətə gelən Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzülən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazdı. Yüksek vətənpərvərlik və milli təəssübkeşlik hissine malik olan vətəndaş, tarixi şəxsiyyət kimi Heydər Əliyev Vətənini felakətdən qurtardı, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafə doğru yönəltdi, cəmiyyətdə özünənam hissini, ölkəmizdə sabitlik və firavanişti temin etdi". S.Novruzov eləvə edib ki, ümumiyyətə, Azərbaycan dövlətçilik tarixinde Heydər Əliyev şəxsiyyətinin müstəsənə yeri və rolu var, Ümummülli Liderin xalqımız qarşısında xidmətləri misilsizdir: "Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındaki əvəzedilməz xidmətləri Onun fealiyyətinin bütün mərhələlərini əhatə edir. Ümummülli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illerində ölkəmizdə rəhbərlik etdiyi dönmədə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə xidmət etmişdir".

Dövlət Komitəsində görüş keçirilib



Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 22-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və sefirliyin yeni dini işlər üzrə müşaviri Zəki Yavuzyılmaz ilə görüşüb. SİA-nın verdiyi məlumatə göre, müşavirə yeni işində uğurlar arzulayan Mübariz Qurbanlı Azərbaycan-Türkiyə arasındakı dost və qardaş münasibətlər barədə danışır. DQİDK sədri bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələrin yüksəlen xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki sefirliyinin, o cümlədən Din İsləri üzrə Müşavirliyin böyük xidmətləri var.

Eyni zamanda, görüş zamanı Dövlət Komitesinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fealiyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitesi barədə məlumat verib.

Səmimi qəbulu görə təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığını, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinin və dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının təqdirəlayiq hal olduğunu bildirib. Dini işlər üzrə müşavir Zəki Yavuzyılmaz məhz Azərbaycanda fealiyyətə başlamasının onun üçün sevindirici hal olduğunu deyib. Ölkələrimiz arasında dini sahədə tərəfdəşləq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edən müşavir qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və genişləndirilməsi perspektivlərinin əhəmiyyətinə toxunub. Görüşün sonunda qonaqlara DQİDK-nin ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdiyini kitablar təqdim edilib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq



Qoşulmama Hərəkatının Bakıda keçirilecek XVIII Zirvə Görüşünə, ümumilikdə 60-bərləri qatılacaq. Bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov metbuat konfransında məlumat verib. O, həmçinin qeyd edib ki, tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib. Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçirilecek. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sahəsində hazırlanmış məsələlərini müzakirə edəcəklər.

Bahar Muradova: "Həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaqdır"



Oktobre 19-da icazəsiz aksiya keçirənlərin arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri de bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermenistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sıfırmasını yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özün çox şey deyir". SİA-nın xəbərə görə, bunu dünən Milli Məclisin plenar iclasında 19 oktyabrda kemirilən icazəsiz aksiyaya cəhdə münasibət bildirən vitse-spiker Bahar Muradova bildirib.

O bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmak, qanuni hökuməti devirmək idi: "Haqqında danışdığını qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansıa kütlə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimiz bir çoxu 1990-ci illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bu günkü Azərbaycandır. Onların hansıa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bu baxımdan bu adamlara da bir təşəkkür düşür".

Vitse-spiker qeyd edib ki, həmin adamlar bu qanunsuz aksiyani keçirməyə cəhd etməklə 1990-ci illər haqqında təsəvvürü olmayan gənclər, geniş əhali kütüsində bir daha xatırlatdırılar ki, qanundan kənar hərəkətlər nəyə getirib çıxara bilər: "Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ bielcəyini göstərdilər. Polisi gözdən salmaqla çalışmaqla, yalan məlumatlar yaymaqla, polisi hedəfə çevirməyə yönələn əsylər nəyə getirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə de düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətinə hüquqi müstəvilde verməkə yanaşır, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistən gücdən salan siyasetini dvam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasetini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycan, dövlətin, xalqın maraqlarını hər şəyden üstün tutan Prezident, Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin həmərəliyi var. Bu həmərəlik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındaki aksiyada özün göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır".

Nailə Məhərrəmova

Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyor



Destraktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiyani keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olundığını bir daha ortaya qoydu. Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Socidə "Valdag" Beynəlxalq Diskussiya Klubunun toplantılarında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirildiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirələr bildirdilər. Fikirlərə bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə görüşündən əvvəl təşkil edilmiş heç də təsadüfi deyil". Bu fikirlər YAP İdare Heyətinin üzvü, Milli Məclisin komite sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycana xaricdən müxtəlif əsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə el atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmamasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu mitinq yox, təxribat törətmək niyyəti ilə edilibdir. Onlara verilən tapşırığa uyğun olaraq qarşılurma yaradıqla ölkədəki sabitliyi pozmağa cəhdərər göstərmək istəyi olubdur.

"Qeyd etmək istəyirəm ki, daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın asayışını qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusü vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqince həyata keçirdilər. Mən bir vətəndaş kimi qanun keşiklərinə öz təşəkkürümü bildirirəm. Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyor. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliliyi mövcuddur və bu birlilik hər hansı bir qanunaziddə hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyaçaq. Qoş onların ağaları da bunu yaxşı başa düşsünlər və anlısanlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək"-deyə, YAP İdare Heyətinin üzvü vurğulayıb.

Lənkəranda çoxmənzilli binaların dam örtükleri dəyişdiriləcək



President İlham Əliyev Lənkəranda çoxmənzilli binaların dam örtüklerinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəber verir ki, Sərəncamə əsasən Lənkərən rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə 2019-cu il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkərən Şəhər İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılib.

23 oktyabr 2019-cu il

Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-in idarə Heyəti sədrinin analitik məqaləsini yayıb

AZƏRTAC-in idarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il" sər-lövhəli analitik məqaləsi bir sıra xarici kütłəvi informasiya vasitələrinin marağına səbəb olub. Amerikanın geniş oxucu auditoriyasına malik əspandilli "Eurasia Hoy", Çinin 100 milyon tirajla yayılan "China Daily" qəzeti, Rusiya-nın "Rossiya Onlayn", Qazaxıstanın "Türkelpress", Ukraynanın "Fakt.org", Almaniyanın "Berlinerpress", Ruminiyanın "Amosnews", "News 24", Gürcüstanın "24news", Özbəkistanın "Tnews" portalları, Avropa Xəbər Agentliyi, həmçinin Türkiyənin BİLGESAM Araşdırma Mərkəzi və digər analitik mərkəzlər öz saytlarında məqaləyə geniş yer ayırlıblar.

Xatırladaq ki, məqalədə ulu önder Heydər Əliyevin Azərbaycanda xaos və anarxiya, derin siyasi-iqtisadi böhran, vətəndaş qarşıluması, qeyri-sabitlik hökm sürdüyü bir vaxtda - 1993-cü ilin iyundan xalqın təkidi telesbi ilə hakimiyətə qayıdışından sonra ötən 26 ilde Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev çətin vaxtda dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdürüklü və fitri idarəetmə



ham Əliyevin uğurla davam etdiriyi və bunun real nəticələri haqqında məlumatlaşdırır.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ilde həyatın bütün sahələrində baş verən misilsiz irliliyəşlər-dən, inqilabi isləhatlardan da etrafı bəhs olunur. Müəllif Azərbaycanın ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabılı-yətliliyinə görə post-sovet məkanında lider ölkə olduğunu, eləcə də ölkəmizin təşəbbüsü və itirah-ki ilə reallaşdırılan transmili energetika və neqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. Həmçinin 2016-cı ilde Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-in təşkilatlığı ilə Bakının Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkləri Xəbər Agentlikləri Teşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladır.

İslahatlar evalyusiya yolu ilə həyata keçirilir

Baş Nazirin müavini Hacıbala Abutalibov qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyət və bütün xalqa bir çox mesajlar ünvanladı. Prezident İlham Əliyev ilk növbədə Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevə sədaqətini yüksək qiymətləndirməklə, dövləti xidmətlərinə görə Hacıbala Abutalibova təşəkkür etdi və bu istəfa mədəniyyətini örnək göstərdi.

Eyni zamanda dövlətin bütün struktur və ayrı-ayrı sahələrdə aparılan ardıcıl isləhatların mənəvi, tərbiyəvi anlamda cəmiyyətə, xalqa nümunəvi preseident olduğunu, bütün xidmətlərə görə təşəkkür mədəniyyətinin və minnədarlıq hissini yüksək əxlaqi dəyər olmaqla, yeniliyin, innovasiyanın isləhatların da inkişafın əsas şərti kimi qəciplənməsini nümayiş etdirdi. Cənab Prezident eyni zamanda ardıcıl sabit və düşünülmüş, perspektiv konseptual siyaset yürütdüyünü davamlı, planlı isləhatların qəcilməz olduğunu vurguladı.

"Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağrışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və elbətde ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin erizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış hər halda 70 yaşını keçən iqtidarda temsil olunanlar da yəqin ki, sizin nümunənizi tekrar edəcəklər. Hər halda mən buna ümidi edirəm", deməkələ Cənab Prezident isləhatların qəciplənməsini və bütün sahələri əhət etdiyini, eyni zamanda isləhatların evalyusiya yolu, təkamül, yüksək mədəniyyət çərçivəsində cəmiyyətin mənəvi-əxlaqi dəyərləri ni qorumaq, inkişaf etdirmək yolu ilə həyata keçirildiyini bir daha sübut etdi.

Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib

Cində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 22-de Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb. AZƏRTAC xəbər verir ki, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrde əlaqələrimizin hər iki xalqın məraqlarına uyğun inkişaf etdiyini deyib. O, ÇXR Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratdı-



ğını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında feallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmənluqla yada salıb.

Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq,

hərbiçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib. V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyini bir daha bəyan edib.

Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır. Nazir ölkələrimizin rəhbərərinin və yüksəkvəzifeli rəsmi şəxslərin qarşılıqlı səfərlərinin son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.

Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da "Vahid Çin" siyasetini dəstəkləyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığı gəliblər.



Rövzət Qasimov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında məsələ müzakirə olunub və Rövzət Qasimov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib. Rövzət Qasimov MSK-da parlamentdə heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edəcək.



Ərdoğan:
oyunları pozan
dəmir adam!

MƏTLƏB
Metlebsalayev@mail.ru

Cətin yazıdır. Ona görə ki, qardaş Türkiye üçün tərixinin ən həssas, ən çətin dövrüdür. Türkiye, demək olar ki, Osmanlı İmperiyasından bəri heç zaman bù dərəcədə "ölüm-qalıb", var olmaq və silinmək, qurununu dünyaya bəyan etmək kimi sınaq və şans qarşısında qalmamışdı. Bəli, bu mərhələ Türkiye üçün həm də özünü bütün dünyada təsdiq etmək kimi çətin imtahan və ŞANS olaraq tarixə keçdi. Türkiye, müsəlman aləminin lideri olaraq, bütün dünyaya insanlıq və QÜRUR DƏRSİ keçdi! Açıqdan-açığa beledir. Dəli Trampin Ağ Evdən başlayan təbiyəsiz və hədsiz hədələri Türkiyənin regiondakı antiterror əməliyyatına milçək viziltisi qedər də təsir etmedi. Az qala yüz illərdir bu bölgədə terror qruplaşmalarına "atalıq" edən, başda Ağ Ev olmaqla, Fransa, Almaniya, və başqa Qərb dövlətləri əsl üzərləri ortaya qoydular. ABŞ-la yanaşı, həm də Avropanı dövlətlərin terror maskaları da param-parça oldu. Avropa, bütün diplomatik qaydalara tüpürərək, terrora olan dəstəyini açıqdan-açığa ortaya qoymuşdur. Açıqdan-açığa!

Türkiyə isə, artıq ele bir mərhələyə gəlməmişdi ki, qulağının dibində açıq-aşkar terrorçu dövlət yaradıldı və ABŞ bunu nümayişkarane tərzdə ortaya qoymuşdur. Türkiye ya açıq hərəkətə keçib üstünü alan terror buludunu dağıtmalı idi, ya da əzablı mərhələyə razılaşmalı idi. Ərdoğan birincini seçdi.

Ən dəhşətli isə, avropalı siyasi liderlerin ortaya qoymuşları mövqə oldu. Yaxın 3-4 il ərzində terrordan olmazın əzabını çəkən "mədəni Avropa", bir andaca siyasi simasını bozardaraq, daima Yaxın Şərqdə öz maraqları üçün faydaladığı PKK-YPG qruplaşması üçün "ana" olmağa başladı. Əməllice, gün kimi ortaya çıxdı ki, Yaxın Şərqdəki bir çox terror layihələrinin arxasında duranlar, məhz Avropa dövlətləridir. Burdan qazandıqları nedir? İqtisadi və siyasi dividendlər, neft qacaqmaçılığı, geostrateji maraqlar. Onlar mənfeətsiz birçə qəpik də xərcləməz terrorçulara. Təsəvvür edin ki, həyəsiş Almaniya kanslerindən başlamış, Trampin Avropadakı "siyasi maçionetkasi" olaraq tanınan Emmanuel Makrona qədər, bir çoxları, Türkiye və müsəlman düşmənciliyini açıq şəkildə ortaya qoymaqla, terrorçulara min illik "atalıq qayığını" işə salırdılar. Avropada Rəcəb Tayyib Ərdoğanın "hürməyən" siyasetçi qalmadı. Türkiyənin kurd terror qruplaşmalarına qarşı başladığı təmizləmə siyaseti, bu regionda müsəlmanlara qarşı terrordan "qidalanın" Avropa siyasetçilərini, sözün əsl mənasında, dəlisov buzova çevirmişdi.

Və ən dəhşətli, bilirsınız, nədir? Şəxən R.T. Ərdoğanın daima ən uca kürsülərdən keçmiş İsrail Prezidenti Şimon Peresdən tutmuş hazırlı Netanyahuya qedər hər kəslə açıq şəkildə savaşıdı. Fələstin dövləti, xüsusilə, ərəb dövlətləri əsl xəyanət üzünü göstərdilər. Ucdantutma hamisi "Bariş Pinarı" sülh əməliyyatına qarşı çıxdılar. Açıqdan-açığa qorxular türkün artan gücündən. Ərəbin arxadan zərbə endirməsi qedər təhlükeli yoxdur...

Lakin qurur duyulacaq bir məqam var: Türkiyənin sükanı arxasında dünyanın saygı ilə qarşılılığı xarizmatik Ərdoğan dayanıb! Bu, sadəcə, tarixi bir faktdır. Ərdoğanın simpatiya-sı olan və olmayan, onu bəyənib-bəyənməyən, hətta diktator adlandıran hər kesin səssiz razılaşacağı bir düstur var: O, xarizmatik liderdir. Vəssalam!

Elə işin də əsl burdadır. Əger Türkiyənin Prezidenti hansıa hazırkı müxalifət liderlərindən biri olsaydı, qəti əminəm ki, rəsmi Ankara dəlisov D.Trampa qarşı bu səviyyədə sine gərə bilməyəcəkdi. Müsəlman qanına susamış Avropadakı neofaşist siyasetçi təbəqəsi, ABŞ-in vitse-prezidentinin və dövlət katibinin tez-tələsik Ankaraya, Ərdoğanın ayağına yürümələrini heç cürə həzm edə bilmir. Avropa, açıqdan-açığa güclü Türkiyədən əməllice təşvişə düşüb. Hə, o başqa məsələ ki, Ərdoğan bir gün əvvəl ona təhqir və hədə dolu məktub göndərən ABŞ prezidentinə "Ərdoğan əsl liderdir. O milyonlarla insanın həyatını qurtardı. O, mənim dostumdur" cümləsini nəyin müqabilində dedizdirə bildi. Bu səbəbi, yəqin ki, bizim heç vaxt öyrənə bilməyəcəyimiz dərin sirdir. Amma bütün hallarda bir etiraf var: Regionda daşları yerindən oynatmaq, Moskva və Vaşinqtonla kəllə-kəlləyə gəlmək, onları yeni oyun qaydalarına məcbur etmək ərənlilik isteyir. Ərdoğan dənən Putinlə görüşdə həm də Əsədi müzakirəyə qoymuşdu. Çünkü onun "ipi" Kreml qapısında bağlanıb...

Suriyada səngiməyən erməni hiyləgərliyi və yaxud bir kilsənin izi ilə

Oktobre 9-da Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sühər çeşməsi" antiterror əməliyyatı ilkin mərhələdə qardaş ölkənin zəfəri ilə başa çatdı. İlər üzənu PKK/YPG/PYD qruplarını dəstəkləyən ABŞ Türkiyə ilə danişqlara üstünlük verdi. Tərəflər razılıqla geldilər ki, PKK/YPG/PYD 120 saat ərzində Türkiyə sərhədini tərk edir.

Lakin bu qələbə ucuz başa gelmedi. Əvvəla ona görə ki, Türkiye Ordusu yəne de şəhid verdi. İkinci işə beynəlxalq səviyyədə təzyiq və təhdidlərlə üz-üzə qaldı. Hadisənin ilk günlərində külli informasiya vəstələrində xəbərlər yayıldı ki, PKK/YPG/PYD qrupları Tel Abyad rayonunun mərkəzində yerləşən erməni kilsəsindən Türkiye hərbçiləri ilə bərabər etrafındaki mülki suriyalıları davamlı atəş tuturlar. Bu informasiya sürətlə tirajlandı halda, nə erməni KİV-ləri, nə erməni din xadimləri, nə də Ermənistən hökumətinin reaksiyası eşidilmədi. Təbii ki, bu susqunluğun arxasında ciddi bir erməni hiyləgərliyi dayanırdı. Erməni KİV-ləri və din xadimləri o zaman səslərini çıxaracaqdılar ki, Türkiye hərbçiləri kilsədəki atəş nöqtələrini susdurmaq üçün qarşılıq verməye məcbur olsun. Yüz ildən çox zaman kəsiyində saxta "erməni soyqırımı" iddiası ilə dünya-yaya car çəkənlər indi də hayqıracaqdılar ki, bəs guya Türkiye Ordusuna kilsəni dağıtdı.

Yazının davamı olaraq XX əsrin əvvəlində Osmanlı dövlətinin məruz qaldığı erməni xəyanəti ilə bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tapşırığı idi. Bu tapşırıq erməni din xadimlərini o qədər həvəsləndirdi ki, kilsədə yiğilan bütün pulları silaha xərcleyib kilsələrin zirzəmisini və çardaqlarını cəbbəxanaya əvvəl qoymaqla toxunmaq istəyirəm. Hələ Birinci Dünya müharibəsindən çox-çox əvvəl erməni keşşələri Osmanlı ilə münasibəti gərgin olan dövlətlərin rəhbərlərinə məktub ünvanlayaraq öz xəyanət təkliflərini edirdilər. Bütün bu müraciətlərin qarşısında bir cavab verilmişdi: "çalışın". Çalışmaq məsəlesi də ki, xəyanətlərinizi davam etdirin tap

Dünya ölkələrində qanunsuz aksiyaların qarşısı necə alınır?

Dünyada baş verən qanunsuz aksiyaların qarşısı asayış keşikçiləri tərəfindən qətiyyətlə alınır. İcəzəsiz keçirilən mitinq və ya hər hansı bir kütləvi aksiyanın qanuna müvafiq qaydada qarşısının alınması praktikası bugünkü dünyadan demək olar ki, adı gündəlik hadisədir.

Biz dünyanın ABŞ-dan, Avropadan, Rusyadan Çinə qədər bütün inkişaf etmiş dövlətlərdə hər hansı etiraz aksiyalarının keçirilməsinin qanunla müəyyən olmuş yer və formalarının tənzimləndiyinin şahidi olur. Öks halda bu etiraz aksiyalarının qarşısı asayışı qorunmuş olan müvafiq qurumlar tərəfindən qətiyyətlə alınır və nezərdə tutulmuş hüquqi prosedurlara adekvat tedbirlər görürlər qanuni qymət verilir. Biz əvvəller dünyada baş verən xüsusi inkişaf etmiş demokratik dövlətlərdə müşahidə olunan cəmiyyətin iş ahənginin normal istirahət və yaşayış ritmini, demokratik hüquqlarını pozan neqativ, dest-



raktiv hadisələr, cəmiyyətdə baş verən qarşidurmalar və asayışın pozulması terror aktları barədə çıxışlar etmişik və bugünkü dünyadan reallığı olan -bir toplumun demokratik dəyərlərdən sui-istifadə edərək cəmiyyətdə qarşılıqlı və xaos yaratmaq cəhdlerine münasibət bildirmişik. Təessüf olsun ki, hazırkı dünyada və regionda baş verən kataklizmlər fonda stabil inkişaf edən əmin-amanlığın hökm sürdüyü Azərbaycanda demokratiya və qanunların alılıyına hörmət göstərməyən müəyyən qüvvələr cəmiyyətdə stabilliyin pozulmasına cəhdler göstərirler.

Əslində bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi belə cəhdlerin qarşısını almaq üçün müəyyən izahat xəbərdarlıq xarakterli işlər aparılır və baş vermiş hadisələrin isə qarşısı qanuna müvafiq qaydada alınır. Bu, demək olar ki, dünyadan gündəlik praktikasıdır. Son dövrlərdə Avropada və ABŞ-da baş verən ixtiashaşların və onun neticələrinin xronologiyasına qısa nezər salmaqla bunun əyani şahidi ola bilərik. Lakin belə hadisələrin vətəndaşlarımızın sabit əmin-amanlıq şəraitində yaşayışına maneçilik törətməsi arzuolunmaz və yoverilməzdir.

Almanıyanın Hemnitse şəhərində baş verən mitinq və aksiyada xəsəret alanlar olub.

Almaniya mətbuatının məlumatına görə, "Sağların" və "solların" qarşıluması neticəsində xeyli insan xəstəxanaya düşüb.

Aksiya və qarşılumaya səbəb 35 yaşlı bir alman gəncinin öldürülməsi olub. Hər iki mitinqdə üç min nəfər iştirak edib. Onlardan min nəfəri millətçilər olub. Onlar miqrantların



ünvanlarına ağır sözlər deyiblər. Aksiya və mitinq iştirakçıları polislərə də daş-kəsek və butulka atıblar. Polislərdən də xəsarət alanlar olub.

Almaniya polisləri ictimai asayışı bərpə edə biliblər. Bundan əlavə, bir Suriya və bir İraq vətəndaşı saxlanılıb.

Vəziyyətin gərgin olduğunu bildirən şəhər rəhbərliyi bayramı texire salıb.

Aksiya və mitinqlə bağlı araşdırma aparıllır.

Ötən gün Almanıyanın Xemnits şəhərində baş vermiş ixtiashaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb. AzEuroNews.com xəbər verir ki, radikal sağçıların gəlmələr eleyhinə təşkil etdikləri aksiyalara münasibət yaratmağa hazır olmayan ayrı-ayrı şəxslər işləri korlaya bilərlər. Nazir Martin Lüter Kingin ABŞ-da vətəndaş hüquqları barəsində məşhur nitqindən sitat getirərək qeyd edib ki, radikal əhval-ruhiyyəli elementlər tərəfindən təhrikçiliyə son qoyması, hüquq bərabərliyi barəsində arzuların reallığa çevriləməsi üçün biz hələ çox iş görməliyik.

Keçən vaxtlarda Fransa başda olmaqla Hollanda və Belçikada küçələrdə hadisələr baş verdi və etiraz aksiyaları keçirildi. Hollanda və Belçikadakı "sarı jiletli"lər" in aksiyaları bir qədər sənük keçə də, Fransadakı nümayişlər xeyli fəal oldu. Fransada təhlükəsizlik qüvvələrinin 1700 nümayişçini nəzarət altına alması və qeyri-bərabər gücdən istifadə etməsi qarşılıqlı qeyri-bərabər qüvvələrinin qınaması və manşetlərə çıxarması ilə tanınmış müxtəlif bir sıra etibarlı media quruluşunun iki standardını ortaya qoyan mövqeyiyle Fransanı gözən yayındırdığı diqqət çəkdi.

Fransanın bütün şəhər və əyaletlərini büryan, hökumətin vergi-iqtisadi siyasetinə və president Emmanuel Makronun hakimiyyəti ilə qarşı yönələn "sarı jiletli"lər" etiraz aksiyaları zamanı indiyədək ümumilikdə 8400 nəfər saxlanılıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, saxlanılan Fransa vətəndaşlarından 7500-ü həbs edilərək polis nəzarəti altında tutulular.

"Hökumət məhkəmənin qanunu pozmaqdə günahkar bildiyi, yaxud sonradan biləcəyi "sarı jiletli"lər" bağı amnistiya elan etmek niyyətində deyil. Mənim mesajım budur: istənilən aqressiya təqib olunacaq və cəzalandırılacaq. Artıq məhkəmə mitinqlərdə saxlanılan 1800 nümayişçi barəsində hökm çıxarıb, daha 1500 nəfərin işinə isə baxılır" - Kristof Kastaner bəyan edib.

Fransa daxili işlər naziri onu da vurğulayıb ki, "sarı jiletli"lər" in etirazları zamanı hüquq-mühafizə orqanlarının 1300 əməkdaşı müxtəlif dərəcəli bədən xəsəretləri alıblar.

Qeyd edək ki, "sarı jiletli"lər" hərəkatının ilk etiraz aksiyası ötən ilin 17 noyabrında başlayıb. 9 fəralda isə onların sayca 13-cü aksiyası keçirilib

Fransada keçirilən aksiyada baş vermiş qarşılurma zamanı 12 nəfər xəsəret alıb

Zərər çəkənlərdən dördü nümayişçi, sekiz kizi polis əməkdaşıdır.

Aksiya zamanı 15 nəfər saxlanılıb.

Brüsseldə etiraz aksiyaları - 60 nəfər həbs olunub



birmənalı deyil. Alman mediası olayları "Almaniya üçün utancverici 3 gün" olaraq dəyərləndirib.

Alman mediasının yazdığına görə, özlərinin "Neo-nazist" qruplarının üzvləri kimi adlanıdanlar ixtiashaşlar zamanı polise müqavimət göstəriblər. Nəticədə aksiyanı yatırmağa çalışan polis eməkdaşları müxtəlif bədən xəsəretləri alıblar.

Almaniya Xarici İşlər Naziri Hayko Mas Berlinde irlandiyalı həmkarı Saymon Kouveni ilə səhəbə zamanı kədərlə bildirib ki, qarşılıqlı hörmət və tolerantlıq əsasında diskurs

de etmesi Fransanın gündəmində öz yerini tutdu. Ayrıca Fransadakı nümayişçilərin arasında PKK ilə əlaqəli qrupların və digər qrupların vandalizme müraciət etməsi diqqət çekdi. Fransa prezyidenti Emmanuel Makronun xalqa müraciətə Fransadakı gərginliyin sənidilməsi məqsəd götüründü.

Fransadakı "sarı jiletli"lər" in nümayişləri qarşısında fransız polisi qeyri-bərabər gücdən istifadə etdi. Biber qazı və gözyaşardıcı qazdan istifadə edən telükəsizlik qüvvəleri Fransa küçələrinin hərb meydanına oxşar mənzərə ortaya qoymasına getirib çıxardı.

Dünya ölkələrində qanunsuz aksiyaların qarşısı necə alınır?

Belçikanın paytaxtı Brüsseldə yanacaq qiymətlərinin artırılması, yaşayış xərclərinin çoxalması ilə sosial rıfah səviyyəsinin düşməsi və vergilər qarşı qeyd almamış “sarı gödəkçələr” etiraz aksiyasını dağıtmak üçün polis nümayişçilərə qarşı su şırnağı və göz yaşırdıcı qaz tətbiq edib.

Yüzlərlə etirazçı Brüsselin mərkəzi küçələrini bloklayaraq nəqliyyatın hərəketinə mane olmağa çalışıblar. Daha sonra Brüsselin mərkəzi vəzgalına doğru irəliləyən nümayişçilər və maskalı gənclər qarşısına çıxan obyektlərə ziyan vurmağa, vandal hərəketlər etməye başlayıblar. Aksiyalar zamanı etirazçılar Belçika hökumətinin işindən şikayətlənərək baş nazir Şarl Mişelin istəfasını tələb ediblər.

Etirazçılar, həmçinin bir sıra dövlətlərin

Qeyd edək ki, ABŞ-in bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütlevi etiraz aksiyaları keçirilir. Bəzi şəhərlərdə aksiyalar iştirşas və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.

Amerikada etiraz aksiyaları keçirilir

Missouri ştatının (əyalət) Ferqüsən şəhəri yenidən qarşılardalar meydانا çevrilib. Avqust ayında Maykl Braun adlı gənci qətə yetirən polis əməkdaşının məhkəmədə bərət alması şəhəri bir - birinə qatıb. İştirşaslar zamanı 29 nəfər həbs olunub. Qərarla razılaşmayan etirazçılar küçələrə çıxıblar. Qəzəbzli kütlə mağazaları qarət edərək, yandırıb.



çəkinməyə çağırıb. Missouri ştatının qubernatoru Cey Nikson 30 gün müddətinə fövqəladə vəziyyət elan edib. İştirşaslar səbəbi ilə Ferqüsən şəhərində Sent Luis hava limanı da bağlanıb. Etirazlar artıq ölkənin digər şəhərlərinə də keçib. Məhkəmənin qərarına etiraz edənlər Nyu-Yorkda 3 körpünü bağlayıblar. “Taym skver” meydandasında əllərində “Ölərlər yuxarı, ateş açma” kimi şüarlar tutmuş eti-

migrant siyasetinə qarşı etiraz aksiyası

Son rəy sorğularının nəticələrinə görə, Amerikada ehalinin 60 faizi yeni prezidentin fəaliyyəti ilə razılaşdırır.

ABŞ prezyidenti Donald Tramp son vaxtlar yeni bir fərman imzalayaraq İran, Suriya, Su-



Belçikadakı diplomatik nümayəndəliklərinin yerləşdiyi Rejan və Luə küçələrini birləşdirən kəsişməni də bloklayıblar. Turistlərin çox olduğu mərkəzi ərazidə - Kral sarayı meydandasında və İncəsənət muzeyi etrafında xüsusi polis dəstələri cəmləşdirilib, bir neçə metro stansiyasının fəaliyyəti dayandırılıb.

Aksiyani dağıtmaya çalışan polislə nümayişçilər arasında baş verən toqquşmada 60 etirazçı həbs olunub. Qeyd edək ki, Büsseldeki etirazlar Fransadakı taksi sürücülərinin “sarı gödəkçələr” aksiyalarının davamı ki-mi qiymətləndirilir.

Amerikada Tramp əleyhinə aksiyada 150 nəfər saxlanılıb

ABŞ-in Los-Anceles şəhərində polis eməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb.

Abald Trampın prezyident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınınadək yürüş keçirən etirazçılar aksiyani meriyanın qarşısındaki parkda davam etdiriblər. Etirazçıların polisin dağılışmaq çağırısına məhəl qoymaması hebslərə səbəb olub.



razçılar aksiya keçiriblər. Məlumatə görə, Çikaqo, Baltimor, Sietl, Los-Anceles, Portland, Dallas, Luisvill də daxil olmaqla 90 şəhərdə etirazlar baş qaldırıb.

Amerikada Trampın

dan, Somali, Liviya və Yəmən vətəndaşlarına Amerikaya sefər üçün 90 günlük qadağa tətbiq edib. ABŞ prezyidenti öten il 27 yanvarda da oxşar fərman imzalamışdı ancaq Va-sinqton ştatının Siatel şəhərinin Federal hakimi Ceyms Robart tərəfindən onun fərmani ləğv olundu. Nyu-York şəhərində ABŞ prezyidentinin anti-migrant siyasetlərinə qarşı etiraz aksiyasında 25 nəfər polis tərəfindən həbs edilib.

Nyu-Yorkun Manhattan ərazisində Tramp qülliəsi qarşısında keçirilən bu aksiyada Trampın irəqi və anti-migrant siyasetlərinə qarşı şular səsləndirilib. Aksiyalarla polis qüvvələri arasında qarşılurma baş verib.

Trampın əvvəlki və indiki fərمانları dün-yə miqyasında etirazlara səbəb olub və bir çox ölkələr Amerika prezyidentinin qərarlarının beynəlxalq qanunlara zidd olduğunu, ayri-seçkiliyə yol açdığını bildirirlər.

Rəvan Bağırov,
“Resurs” Analitik İformasiya
Mərkəzinin ofis rəhbəri

Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir

*Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü,
YAP Siyasi Şurasının üzvü Aydin Hüseynovun yap.org.az-a müsahibəsi*

- *Aydın müəllim, 2019-cu ilin ötən 9 ayının sosial-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?*

- 2019-cu ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasetin prioritet istiqamətləri olan makro-iqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli iştirakçıları nail olunub, ehalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də qeyd olunduğu kimi cari ilin 9 ayı ölkəmiz üçün uğurlu olub. Bu uğurların əldə olunmasında son bir ildə başlanmış yeni islahatların mühüm təsiri olubdur. Cənab Prezidentin de vurğuladığı kimi əldə edilmiş sosial və iqtisadi nəticələr müsbətdir, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrə əldə edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü, sistemli və düşünülmüş islahatların məntiqi nəticəsidir.

2019-cu ilin 9 ayı ərzində iqtisadi artım təmin edilib. Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edib. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox yüksəlib. Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər əldə olunub, 15 faizdən çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Son illərdə kənd təsərrüfatına böyük investisiyaların qoyulması və bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri sayesinde aqrar sektorda 7 faizdən çox artım əldə edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Yeri gəlmışken, onu qeyd etmək istədim ki, 2019-cu ilde çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət bütçəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmədə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siyaset sayesinde inflyasiyanın sabit qalması təmin edildi.

- *Iqtisadi artımın əldə olunmasında aparılan islahatlar hansı dərəcədə rol oynamaqdır?*

- Məlum olduğu kimi 2019-cu ilin əvvellərində başlayaraq iqtisadiyyatda yeni islahatların başlanması "köləq iqtisadiyyatı"nın azalmasına və şəffaflığın təmin



edilməsində mühüm rol oynamadır. Aparılan islahatlar iqtisadi idarəetmədə yeniliklərin tətbiq olunması ilə müşayiət edilməkdir, bu islahatlar bütün sahələrdə hesabatlılığı, maliyyə intizamının və şəffaflığın təmin edilməsini möhkəmləndirir. Şəffaf iqtisadiyyat iqtisadi imkanların daha da artmasını təmin edir. Mehəz şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə edilib, iqtisadi potensialımız, maliyyə imkanlarımız da güclənib. Cənab Prezident bunu müşavirədə xüsusi vurguladı və bildirdi ki, aparılan yeni islahatlar, vergi və gömrük sahələrində təmin edilən şəffaflıq öz səmərəsini verməkdir. Gömrük və vergi orqanları doqquz ayda bütçəyə plandan əlavə 700 milyon manatdan çox vəsait ödəyibdir. Bu, şəffaflıq, dürüstlük sayesində, sahibkarların uçutunun düzgün qurulması nəticəsində mümkin olubdur.

- *Beynəlxalq maliyyə institutlarının son hesabatlarında da ölkəmizdə aparılan islahatlar təqdir olunmaqdadır. Həmin hesabatları necə şərh edərdiniz?*

- Azərbaycanda davam etdirilən iqtisadi islahatları Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları da yüksək qiymətləndirməkdəirlər. Bu günlərdə Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi"ndə 11 pille irəliyərək 58-ci mövqedə qərarlaşıb.

Hesabatı təhlil etdikdə görək ki, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəlik bəli əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir. Yaxud, Azərbaycan Dünya Bankının "Doing Business 2020" hesabında iqtisadi islahatlar aparan ən yaxşı 20 ölkə sırasında yer alıbdır. Bu hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşması birbaşa son illərdə dərinleşən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan hökumətinin apardığı islahatlar mütemadi olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst səviyyəyə qalxmasına imkan veribdir.

Bu uğurlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasetin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafələrinin eks etdiridini bir daha göstərir. Azərbaycan hökuməti növbəti dövrədə islahatları davam etdirəcək və beynəlxalq aləmdə mövqeyimiz daha da yaxşılaşacaq, ölkəmiz yenə də liderliyini qorub saxlayacaq.

- *Dövlətimizin başçısı islahatlara kölgə salan, hələ də köhnə təfəkkürə işləyən dövlət məmurlarının olmasına da diqqət çəkdi, bu istiqamətdə kadr islahatlarının aparılacağına anonsunu da verdi...*

- Tamamilə doğru qeyd edirsiniz, Prezident İlham Əliyev çox açıq mesajlar verdi və bildirdi ki, ötən il keçirilən prezident seçkilərindən sonra andırmış mərasimində çıxışında Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətlər üzrə hədəfləri elan etdi. Islahatların əsas hədəflərindən biri də dövlət qurumlarının fealiyyətinin yeni dövrlə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar nədir? Yeni hədəflər bürokratik idarəetmədən uzaqlaşmaqdır, şəffaflıqdır, köhne məmərçuluqdan əl çəkməkdir, vətəndaşa xidmət etməkdir, yeniliyə uyğunlaşmaqdır. Təessüf ki, dövlət orqanlarında olan bəzi vəzifəli şəxslər iqtisadi və sosail sahədə bir sıra xoşagelməz halların baş verməsinə səbəb olurlar, islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi məraqlarına toxunur. Onlar hər vəchle hökumətin işinə engel törətmək isteyirlər. Islahatlara meyilli olan, yəni təfəkküre malik kadrları qaralayırlar. Ona görə də, köhne təfəkküre malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər adımlamaq mümkün deyil, artıq yəni komandada onlarla davam edile bilməz. Dövlər başçısı da konkret və qəti xəbərdarlıq etdi, bütün dövlət məmurları artıq dərinləşdirilən bu islahatların ruhuna uyğun işləməlidirlər. Əger bacarmırlarsa, bələ adamlarla bir yoluñ yolcusu ola bilər.

- *Dövlət başçısı 2020-ci ilin dövlət bütçəsi layihəsinin hazırlanğı və bütçə ilə əlaqədar hökumət üzvlərinə tapşırıqlar verildiyini də bildirdi. Gələn ilin bütçə layihəsini necə dəyərləndirərdiniz?*

- Cənab Prezidentin də bəyan etdiyi kimi hökumət üzvləri artıq neçə vaxtdır ki, yeni bütçə paketi üzərində işləyirlər. Məlum olduğu kimi Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal bütçəlerinin ilkin göstəricilərinə dair açıqlama" ötən ay hökumətə təqdim edilib. Həmin sənədin göstəricilərinə əsasən qeyd etmək

mümkündür ki, 2020-ci ilin dövlət bütçəsi layihəsi kifayət qədər praqmatik, nikbin və təmkinli sənariyerlər əsasında hazırlanır. 2020-ci ildə icmal bütçə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal bütçə xərclərinin 103 faizindən çox olmamaqla xərcənə bilən neft gelirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəmi əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrədə icmal bütçə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcəkdir. 2020-ci ilin dövlət bütçəsinin gelirləri isə 24,484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə artımın esas mənbəyi qeyri-neft gelirləridir. Qeyri-neft gelirlərinin artım tempi 11,3 fazıdır, yeni cari illə nisbetdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin bütçə gelirlərinin tərkibində qeyri-neft gelirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırılmış olacaq. 2020-ci ildə dövlət bütçəsinin xərcləri isə 25 milyard 618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur. Ümumilikdə, 2020-ci ilin bütçəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaqdır.

- *Ölkəmizin qarşısındaki dövrdə sosial-iqtisadi inkişafını necə proqnozlaşdırardınız?*

- Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunmürlü xoşbəxt geleceyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın llerdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitine çatmasına imkan verəcəkdir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasına təmin edəcək. Qarşısındaki illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasetin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gelirlərinin məqsədönlü idarə olunması və birbaşa insan amiliyət, yəni intellektual kapitala yönələməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilmesi, kiberinformasiya cəmiyyətinin formaladırılması, ən yeni kreativ texnologiyaların meydaniñin genişləndirilməsi də Cənab İlham Əliyevin hədəflədiyi sahələrdir.

Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq



Fərmanının icrası işlərinin dəvamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib. Nazirliyin ictimaiyyətə əlaqələr və kommunikasiya şöbəsindən AZORTAC-a verilən məlumatda görə, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Bu zaman vərəsələrə ödənişin onların hesablarına köçürüldüyü barədə rəsmi bildiriş göndərilecək. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan 11 min 740 şəhidin 17 min 479 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı programı artıq 96 faiz icra olunub.

"Sevil" operası nümayiş ediləcək



Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə məciyəsində müxtəlif tədbirlərle geniş qeyd olunur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu yubileye öz töhfəsini verməye hazırlanır. Teatrdan AZORTAC-a bildirilib ki, oktyabrın 27-də sənət ocağında C. Cabbarlının "Sevil" pyesinin motivləri əsasında görkəmli bestəkarımız Fikrət Əmirovun qəlamə aldığı eyniadlı operanın tamaşası nümayiş ediləcək.

C. Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və Tural Ağasıyev çıxış edəcək. Opera dirijorlarının Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureati Orxan Həşimov tərəfindən idarə olunacaq.

Prezidentin müşavirədəki çıxışı reallaşdırılacaq yeni islahatların anonsu kimi yadda qaldı

Ölkəmizi ən islahatçı ölkə kimi qiymətləndirən "Doing Business" hesabatı da bu qiymətləndirmədə haqlıdır



Bir qədər əvvəl, daha doğrusu, prezident seçkilərinin ardınca cəmiyyətə yeni islahatlar barədə planlarını bəyan edən ölkə başçısı ilin əvvəlindən bəri bir neçə sosial paket imzalamaqla, əhalinin bütün təbəqələrinin maddi rifahının yaxşılaşmasına xidmət edən sərəncamları ilə, məhkəmə-hüquq islahatlarının keçirilməsi ilə bütün planlarını reallaşdırmaq əzmində olduğunu təsdiqlədi. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirə isə, islahatların davamlı olacağın dan xəbər verdi və Cənab Prezidentin müşavirədəki çıxışı reallaşdırılacaq yeni islahatların anonsu kimi yadda qaldı.

Müşavirədə cavan, müasir təhsilli və müasir dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük verilməsi tövsiyə olundu, qarşıya məqsəd qoyuldu və bununla da, Cənab Prezident İlham Əliyev bu islahatlarda maraqlı olduğunu, bu mövqədən geri çekilmək niyyətinin olmadığından qəti şəkildə göstərdi. Ölkə başçısının hökumətə yeni təfəkkürü, gənc və praqmatik fikirli kadrların gətirilməsi barədə baş nazırə tapşırıq vermesi heç də təsadüfi deyildi və bütün burlar Ali Baş Komandanın islahatlarda maraqlı olduğunu, islahatların bundan sonra daha uğurla həyata keçiriləcəyini təsdiqləyir.

Prezidentin "islahatlara mane olmaq istəyənlərlə bir yoluñ yolçusu ola bilmərik" mesajı, yeni kadr islahatlarının anonsu sayıla bilər

Bundan sonra da, davamlı olaraq, reallaşdırılması nəzərdə tutulan islahatlara mane olmaq istəyinə yol verilən deyil və şəxsən Cənab Prezident tərəfindən belə bir istəyi olanlara da sərt mesajlar ünvanlandı. Ölkə başçısı islahatlara mane olanların mövcud ol-

duğunu da bildirdi və cəmiyyətimizə də bəlli dir ki, Prezidentin, davamlı olaraq, apardığı islahatlara mane olmaq istəyənlər də var. Cənab Prezident qeyd etdi ki, şəxsi maraqlarına toxunduğuna görə bəziləri islahatlara qarşı çıxış edirlər və işimizə əngel törətmək isteyirlər, islahatlara meyilli, yeni təfəkkürə malik kadrları qaralayırlar. Ölkə rəhbəri açıq şəkildə bəyan etdi ki, islahatlar bundan sonra da davam etdiriləcək və islahatlara mane olanlara yerləri göstəriləcək.

İslahatların davamlı olmasında israrlı və qətiyyətli olan Prezident İlham Əliyev bu islahatlara mane olmaq istəyənlərə, yaxud mane olanlara qarşı sərt tedbirler görülməsi barədə təpşirilər verdi. Ölkə başçısının "islahatlara mane olmaq istəyen adamlarla bir yoluñ yolçusu ola bilmərik" mesajı heç də əbəs yere deyildi. Bu, ondan xəbər verir ki, Cənab Prezidentin dediyi kimi, islahatlar davam edəcək və bu kura qarşı çıxanlar öz postlarını itirməli olacaqlar. Əslində, Prezidentin, islahatlara mane olmaq istəyen adamlarla bir yoluñ yolçusu ola bilmərik, mesajı, yeni kadr islahatlarının anonsu da sayılı bilər. Çünkü ölkənin rəhbəri bildirdi ki, yuxulu məmurların hazırladığı bayagi kursdan fərqlənən bu yeni siyasi kursa qarşı çıxanlar, öz postlarını itirməli olacaqlar.

Böyük ehtiyatlarımız var və bundan sonra da, aparılacaq islahatların öz bəhrəsini verəcəyinə zərrə qədər şübhə ola bilməz

Müşavirədə ölkə başçısı vergidən yayınlanırlara qarşı ciddi tədbirlərin görülcəyini də vurğuladı. Bu isə, o deməkdir ki, özəl şirkətlərin vergidən yayınması məsələsi diqqət mərkəzində olacaq və vergidən yayınma halları sıfır endiriləcək. Sözsüz ki, bu da, büdcəye daxil olmaların və büdcə gelirlərinin daha da artacağından xəbər verir. Vergi və gömrük sahələrində bu vaxta qədər aparılan islahatların və şəffaflıq-

la bağlı atılan addımların öz bəhrəsini verdiyi də göz qabağındadır. Gömrük və vergi orqanları tərəfindən, doqquz ayda büdcəyə plandan elave, 700 milyon manatdan çox vəsaitin daxil olmasının özü heç də təsadüfi deyil və bu aparılan islahatların təzahüründür. Bu faktın özü sübut etdi ki, ölkəmizin həle ne qədər böyük ehtiyatları var və məhz bu baxımdan, vergi və gömrük sahəsində bundan sonra da aparılacaq islahatların öz bəhrəsini verəcəyinə zərrə qədər şübhə ola bilməz.

Cənab Prezident müşavirədə bir çox şirkətlərin qara mühəsibatlığının olduğunu da vurguladı və iş yerlərinin rəsmiləşdirilməsinin özünü, bu halin qarşısının alınması baxımdan, əhemmiliyətine toxundu. Lakin bəzi şirkətlərin ikili mühəsibat işləri, vergiləri tam şəkildə ödəməmələri de təkzib oluna bilmez və onların bu şəkildə fəaliyyətleri büdcə gelirlərinə əhemmiliyətli dərəcədə mənfi təsir göstərir. Bəzi dırnaqarası sahibkarların belə ikili mühəsibatlıq hesabına qeyri-şəffaf fəaliyyətləri büdcə daxil olmalarının azalması deməkdir.

Göründüyü kimi, Cənab Prezidentin çıxışı dövlət büdcəsinə daha ciddi nəzarətin formalşdırılacağından, bu sahədə de yeni islahatların aparılacağından xəbər verir. Nəticədə, büdcə gelirlərinin artacağı təkzib edilməzdir. Bu isə, öz növbəsində, sosial layihələrin sayının və heçminin artması, ölkə vətəndaşlarının rifah halının və yaşayış şəraitinin yaxşılaşdırılması anlamına gəlir. Heç şübhəsiz ki, ölkə başçısının müşavirədəki çıxışı, yeni islahatlar barədə dedikleri ölkəmizin və ölkə vətəndaşımızın daha yaxşı şəraite malik olmasına hesablanıb. Bütün burlar isə, öz növbəsində, təsdiq edir ki, Prezident İlham Əliyevin siyaseti islahatçı siyasetdir və ölkəmizi en islahatçı ölkə kimi qiymətləndirən "Doing Business" hesabatı da bu qiymətləndirməde haqlıdır. Ölkə başçısının reallaşdırıldığı və həmçinin, qarşıya məqsəd olaraq qoyduğu davamlı islahatların, Azərbaycan vətəndaşının rifahı namına olduğunu nəzərə alaraq, cəsarətə deyə bilerik ki, bu islahatların, ümumilikdə, Prezident İlham Əliyev siyasetinin mərkəzində vətəndaş amili dayanır.

Inam HACIYEV

Turistlər istirahət üçün Azərbaycanı seçirlər

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib

Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsəd-yönüli işlər görülür. Son illər ərzində, ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar və qəbul edilən dövlət proqramları dövlətin bu sahəyə diqqətini bir daha sübut edir.

Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəye bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub və respublikamıza gelən turistlərin sayı artırıb. Yeni turizm zonası yaradılıb. Onu da bildirək ki, ölkəmiz təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi ərsi celbedici turizm məhsulu yaratmaq üçün müüməz zəməndir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.

Son 16 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Bölgələrdə ən müasir səviyyədə hotellər tikilib. Şimal-qərbdə zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər



inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Görülən işlərin nəticəsidir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə gələnlərin 30 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 9,7 faizi Türkiye, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birleşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmenistan, hər birindən 1,5 faiz olmaqla, İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edir.

Ölkəmizə yanvar-sentyabr aylarında gelənlərin sayıda daha çox artıb Türkmenistan (96 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42 faiz), Filippin (39,4 faiz), Macaristan (34,8 faiz), Polşa (32 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınıb.

Cari ilin 9 ayında Avropa İttifaqına üzv ölkələrdən gelənlərin sayı 24 faiz artaraq, 110,3 min nəfər, MDB ölkələrdən gelənlərin sayı isə 18,3 faiz artaraq, 880,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Göründüyü kimi, Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilen layihələr və infrastrukturun qurulması turizmin sürətli inkişafına töhfələr verir.

Nəzakət ƏLƏDDİNQIZI

23 oktyabr 2019-cu il

Ermənistanın siyasi səhnəsində baş və rən hadisələr dünyasının və beynəlxalq ictimaiyyətin diqqətindən yayılmışdır. Hərçənd, hadisələrin gedişi elə təəssürat bağışlayır ki, guya dünya dövlətləri erməni hiyləsinə aldalar. Guya ki, bütün dünya ictimaiyyəti qonşu dövlətlərin torpaqlarına, qonşu xalqların mədəniyyətinə, hətta mətbəxinə belə əsrlər boyu göz dikən, onları mənimseməyə çalışan erməni xüsətindən xəbərsizdir. Etiraf edilməlidir ki, bu, mümkün deyil və ən yaxın dövrlərə qədərki saxtalaşdırılmış erməni tarixi belə, oradakı faktlar belə bu xəbərsizliyi təkzib edir və təcavüzkar dövlətin işğalçılıq siyaseti barədə məlumatlılıq, sadəcə, mümkürn deyil.

Doğrudur, bir çox beynəlxalq təşkilatların təcavüzkar dövlətin Azərbaycanın ərazisinin işğal etməsi, soyqırımlar törəməsi, Xocalı kimi faciəyə imza atması, qaćqın və məcburi köçkünləri yurd-yuvalarından didərgin salması, Azərbaycan ərazilərində medəni abidələri, tiki-liləri məhv etməsi kimi faktlara da göz yumduğu, müşahidəçi mövqə sərgilədiyi günün reallığıdır. Bunu da həmin təşkilatların ikili standartlar tətbiq etməsi, beynəlxalq hüquqa hörmətsizliyi, beynəlxalq norma və prinsipləri kobud şəkildə pozması kimi sadə bir izahi, aşkar bir açıqlaması var. Bu, o demək deyil ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq, qəsəbəkar siyasetindən xəbərsizdir və Ermənistan rəhberliyinin əsl simasını tanımır. Əsla, belə deyil. Çünkü Ermənistanın öz mediası belə bezi "simaların" maskalarını cırmaqdə davam edir. Ona görə davam edir ki, bu cirilan maskalar bitib-tükənmir və hər an yeni-yeni maskaların cirilması, "simaların" iç üzünə açılması üçün yəterince faktlar və arqumentlər tapılır.

Tarix boyu erməni saxtakarlığı bir tərəfə, son dövrdə Ermənistənin siyasi səhnəsinin utanmazlıqla və həyasızcasına təhrif edilmişsi heç də sərr deyil. Ola bilsin, bir vaxtlar, məsələn, Nikol Paşinyan kimi tanınan kükə nümayışçisinin



baş nazir kürsüsünü yenice əl keçirdiyi dövrde təhrif edilmə faktı sərr ola bilərdi. Amma zaman keçdikcə, her kəsə bəlli oldu ki, Ermənistanda demokratiya adında bir şey yoxdu və heç olmayıb da. Etiraz aksiyalarının, mitinqlərin, xalq hərəkatı kimi görünən idarəedilməz, şüursuz kütlənin imkanlarından sui-istifadə edilməsi, sadəcə, bir nümayışçinin xarici havadarlarının istayı, səsnarisi, köməyi və dəstəyi ile hakimiyət çevrililiyi səyində hakimiyət postunu ələ keçirməsi niyyətinin gerçəkləşməsi, nümayişlərdə demokratiya, insan haqq və hüquqları kimi çəgirişlər isə, bu zəbt faktına demokratik don geyindirilməsi üçün lazımdır.

Hazırda baş nazir Nikol Paşinyanın mətiqsziz, şüursuz fəaliyyəti, qanunsuzluqlara, özü də məhkəmə orqanlarına qarşı qanunsuzluqlara rəvac verdiyi, repressiyalar tətbiq etdiyi Ermənistən mediasında da öz əksini tapır və erməni KİV-ləri onun uyğunsuz hərəkətlərini açıq-əşkar şəkildə işqlandırır. Doğrudur, hakimiyətə yaxın, bu qondarma hakimiyətin tabeçiliyində və təsiri altında olan mətbuat səhifələri bu səriştəsiz baş nazirin səhvlərini, qanunsuz hərəkətlərini, düşünüləmiş axmaq qərarlarını ört-basdır etməye çalışır, amma qalan bütün mətbu orqanlar, nəşrlər- bütün bunlar haqqında, mütəmadi olaraq, yazılar dərc edir.

Ermenistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, istefaya göndərilən Artur Vanesyanın aqıqlamasında, hətta Nikol Paşinyana hədə də kəlib. Vanesyan hansısa məqamları açıb danışacağı ilə baş naziri hədələyib. Hətta onun adamlarının vaxtaşısı Vanesyan yaxınlaşaraq, ondan bir az da susmasını istədiklərini də gizlətməyib. Əlbəttə ki, bu adamların baş nazir tərəfindən göndərildiyinin əksini heç kim iddia edə biləməz və heç şübhəsiz ki, Vanesyanın susmasını şəxsən baş nazir özü istəyir. Belə olan təqdirdə, məraqlıdır, Vanesyanın susması Paşinyan üçün niya belə çox vacibdir? Yaxud Nikol Paşinyanın niya Vanesyanın susmasını istəyir? Göresən, Vanesyan, özü də milli təhlükəsizlik xidmetində rəhbər işləmiş bir şəxslərə qorunmaq və onu保护するための行動をとる。Nikol Paşinyanın niya Vanesyanın susmasını istəyir? Göresən, Vanesyan, özü də milli təhlükəsizlik xidmetində rəhbər işləmiş bir şəxslərə qorunmaq və onu保护するための行動をとる。

Bəli, erməni baş nazir çox narahatdır və narahat olmaqdə da haqlıdır. Çünkü erməni cəmiyyəti onun əsl üzünü, əsl simasını ən qısa zamanda görüb. Populist çıxış-

lilik Xidmətinin rəhbəri, ardınca da Ermənistən polis rəisinin istefası ölkədə nəzəreçarpacaq dərəcədə rezonansa səbəb olub. Ən maraqlısı və əhali arasında diqqətə səbəb olan istefaların fonunda "zabit şərefi" ifadələrinin, mütəmadi olaraq, işlənilməsidir. Hər istefaya göndərilən məmur öz istefası bare-

də danişarkən, "zabit şərefi" ifadəsinə, təbii ki, əbəs yere işlətməyib. Göresən, erməni baş nazir öz məmurlarına hansı tapşırıqlar, daha doğrusu, şərəfsizliye səbəb olacaq hansı əmrlər verib ki, bu tapşırıqlardan, əmrlərdən məmurlar "zabit şərefini" qorumaları üçün imtina ediblər?

Ermənistən Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, istefaya göndərilən Artur Vanesyanın aqıqlamasında, hətta Nikol Paşinyana hədə də kəlib. Vanesyan hansısa məqamları açıb danışacağı ilə baş naziri hədələyib. Hətta onun adamlarının vaxtaşısı Vanesyan yaxınlaşaraq, ondan bir az da susmasını istədiklərini də gizlətməyib. Əlbəttə ki, bu adamların baş nazir tərəfindən göndərildiyinin əksini heç kim iddia edə biləməz və heç şübhəsiz ki, Vanesyanın susmasını şəxsən baş nazir özü istəyir. Belə olan təqdirdə, məraqlıdır, Vanesyanın susması Paşinyan üçün niya belə çox vacibdir? Yaxud Nikol Paşinyanın niya Vanesyanın susmasını istəyir? Göresən, Vanesyan, özü də milli təhlükəsizlik xidmetində rəhbər işləmiş bir şəxslərə qorunmaq və onu保护するための行動をとる。

Erməni cəmiyyəti, bir vaxtlar aldadaraq küçələre yığıdıği kütlə arasında zərər qədər nüfuzu, etibarlı qalmayan Paşinyanın narahatlığı özünü təkcə Ermənistənə bürüze vermər. İndi də baş nazir ölkə hüdudlarından kənara baş vurmalı olub və bu dəfə məqsədi hələ aldannamış erməni əsilliləri aldat-

ları, yalançı vədlərini, hakimiyətə gələndən sonra demokratiya, insan haqlarına dırnaqarası baxmağını, hətta bu haqq və hüquqları kobudcasına pozmasını, repressiyalarını, yaratdığı diktatüranı da görüb və şahid olub ki, Nikol Paşinyan əsl fırıldاقçı və hakimiyət naminə bütün dəyərləri satan, ayaqlar altına atan avantüristdir. Bu küçə nümayışçisinin əsl manipulyator olduğu da indi heç kim üçün sərr deyil və erməni cəmiyyəti onun bütün yalançı və əsəssiz vədlərinin, populist çıxışlarının kütlənin aldadılmasına hesablaşdığını çox yaxşı başa düşür. Elə buna görə də, onun kütłə arasında nüfuzu sıfır enib və əbəs yera deyil ki, bir vaxtlar hər narazılığı fonunda küçə nümayışlarını, idarəedilməz kütləni silah kimi istifadə eden küçə nümayışçisi baş nazir kürsüsünü zəbt etdiğinden qısa müddət sonra ancaq polisin və güc strukturlarının güvündən istifadə etməye çalışır ki, bu yolla hakimiyətini qorusun. Onun milli təhlükəsizlik xidmərinin rehbəri Artur Vanesyan və Ermənistən polisinin rəisi Valeri Osipyan qarşısında tələblər qoyması, bu tələblərdən imtina edildiyi təqdirdə, istefaya göndərməsi də əbəs yera və təsadüfi deyil. Görünür, baş nazir öz kürsüsünü qorumaq üçün hər iki güc strukturlarından "kömək" umub", lakin bunun əksi ilə qarşılaşdırıldıqda öz "dərisini qorumaq" naminə onlardan, öz yaxın etrafındakılardan, hətta Osipyan kimi kükə nümayışlərində inqlabçı yoldaşından belə imtina edib və onları güdəzə vermek üçün gözünü belə qırpmayıb.

Erməni cəmiyyəti, bir vaxtlar aldadaraq küçələre yığıdıği kütlə arasında zərər qədər nüfuzu, etibarlı qalmayan Paşinyanın narahatlığı özünü təkcə Ermənistənə bürüze vermər. İndi də baş nazir ölkə hüdudlarından kənara baş vurmalı olub və bu dəfə məqsədi hələ aldannamış erməni əsilliləri aldat-

maqdır. Bu dəfə Nikol Los-Anceles öz tutub və min bir hiylə ilə oradakı bütün erməni əsilliləri bir araya yığa bilib. Hətta onlar qarşısında şərt qoymaq kimi bir iddiaya da düşüb. Erməni baş nazir Ermənistəndən kənarda yaşayış bütün ermənilərə səslənib və onları da Ermənistəndəki bütün ermənilər kimi, ən azından, ilə bir neçə dəfə ölkə daxilində olmaları tələbi ilə çıxış edib. İndi bu çıxışa, bu tələbə nə ad vermək olar? Baş nazirin bu nitqi manipulyasiya etmək deyil, bəs nədir? Göresən, indi bu avantüristin könüldən nə keçir? İndi kimləri alət etmək isteyir? Əlbəttə ki, Los-Ancelesdəki erməniləri. Axi bu avantüristin öz ölkəsinə zərər qədər güməni qalmayıb. Axi, indi onun xaricdəki ermənilərdən istifadə etməkdən savayı başqa bir hiyləger yolu yoxdur.

Təsadüfi deyil ki, erməni politoqlarından tutmuş, istefaya göndərdiyi əqidədaşına qədər her kəs onun bu hiylərə yığın, xaricdəki erməni əsilliləri də öz oyununa alət etmək arzusunu yaxşı başa düşür. Vanesyan baş nazirin Los-Ancelesdə işgüzar görüşü zamanı işlədiyi ifadələrə münasibət bildirəkən, haqlı olaraq, onu bilməməllikdə, qanmamazlıqda ittihəm edib və xüsusilə, vurğulayıb ki, Paşinyan bilmədikləri, anlamadıqları şeylər barədə danışır. O, xüsusilə, qeyd edib ki, Paşinyan ictimai ehval-ruhiyyəyə, davamlı olaraq təsir göstərməyə çalışır və bu məqamda isə, sözlərinin nəticələri barədə belə düşünür. Artur Vanesyan, haqlı olaraq, çəkinmədən və açıq şəkildə Paşinyanı cəmiyyəti yanlışlıqla sürükleməkdə və ictimaiyyəti azdırmaqdə ittihəm edir. "Bir vaxt zibillikdə kimin və nəyin olacaqını zaman özü göstərəcək" demək isə, aydın şəkildə beyan edir ki, yaxın vaxtlarda cəmiyyət Nikol Paşinyanı tarixin zibilliyyinə atacaq.

Inam HACIYEV

Rusların Njde xəyanətinə qəzəbindən ermənilər qorxuya düşüb



de ucaldılmasından sonra özünü göstərib. Qeyd olunur ki, Njde Rusiyada erməni Legionunu yaradan və Nasist Almaniyasının ortağı sayılır. Saytda Rusiya tərəfi də ermənilər tərəfindən hədəfə alınır və ermənilər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qaregin Njde məsələsinə bir daha toxunub. SIA Ermənistənə məxsus İraqir.am saytında yayımlanan məlumatə istinadən xəber verir ki, həftəlik brifinqlər zamanı Zaxarova, yerli sakinlərin Njdenin şərafına qoyulmuş xatirə lövhəsinə erməni kilsəsinin divarından sökməsi tələbi ilə bağlı sualları cavablandırıb və qeyd olunub ki, Dövlət Dumasının deputati Leonid Kalaşnikov bu məsələ ilə məşğul olacaqına söz verib.

Məlumatda qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin mənfi qiymətləndirməsi İrvanda Njdeyə abi-

Şəki rayon sakinlərindən narkotik vasitə götürülüb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional gruppundan AZERTAC-a verilən məlumatə görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarışı tədbirləri neticəsində rayon sakini Z.Qasimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Büyük Dəhne kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib. F. Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb. F. Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram, yaşadığı evə baxış keçirilən zaman isə 320 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, is-tintaq davam etdirilir.



T E R S B A X I S

Tofiq Əlini yaman dartdı...

Yaxud nağıl-tamaşanın həzin sonu

Bələliklə, 19 oktyabr icazəsiz küçə yürüşündən əvvəl və sonra yadımızda nə qaldı? Əlbəttə ki, qara-qışqırıq, haray-şivən öz yerində, amma AXCP sədri Ə.Kərimlinin izafə aktyorluğu və bu xüsusda oynadığı roldan yağı “2” alması da, əlbəttə ki, öz yerində. Hələ sözügedən aksiyadan əvvəl bunların sosial şəbəkələrdəki çəqqalsevərləri və tülkübazları kifayət qədər ullaşib, vəqqəvəqqə salmışdır ki, bəs 100 min belə gələcək, 200 min də eə gedəcək-zad...

Xüsusilə, Kərimlinin ayağı sürüşkən müavini, bör-böcək sanitarı Nurəddin Məmmədlinin “facebook”da bu məsələdə əməlli-başlı qumar oynaması nəzərimdən yayınmadı və bir daha sübuta yetirildi ki, bir var zəif siyasetçi, bir də var düşük.

Belələrinə el arasında “işverən”, “stukaç” da deyirlər

Demə, bunlar ele düşük siyasetçilərin ən yekələriymişlər, hətta nəhengləri!

Mən hələ alkaş Qəniməti, casuslar altına yixilib, sonra da alma dişləməyi çox sevən Sevinci, TULA ayamalı Turallı, arvadının şərəfsiz sözündən feyz alan şərəfsiz Məhəmmədi və ən nehayəti, Orduxanım kimi tanıdığımız Orduxanı demirəm... Sanki bu bolşevik təfkkürlü utopik sürü yığnağı, V.I.Leninin oktyabr inqilabını təkrarlayacaqların kimi, əməlli-başlı vəcdə gelib, itətsizlik çağrışları edirdilər. Belələrinən başqa heç nə gözləməyə dəyməzdəm...

Demək, Ə.Kərimliyə inanan bir neçə yüz adam edilən həmin çağrışlardan sonra şəhərin gur yerinə töküllüşüb, ictimai asayışı pozmağa kifayət qədər cehdlər göstərdilər. Hətta asayışı bərpa etmek üçün maksimum qay-



və...

Və Əli Kərimli bir anlıq ayaq saxladı. Amma onun qolundan dərtan Tofiq Yaqublu və digeri, sanki AXCP sədrini zorla dərtib-aparmağa çalışdı. Birçə həmin fotodakı anı bir daha nəzərdən keçirmək kifayət edər ki, T.Yaqublu Ə.Kərimlini zorla ireliyə dərtir və cəbhəçilərin sədri də, pərçimlənib, yerində tərpənməyə cürət etmir. Amma Tofiq Əlini yaman dərtdi. Hətta elə dərti ki, Əli sonda özünü polisin əhatəsində gördü. Sonrası isə...

Hətta Britaniyada kef çəkən gülüməşəkər oğlu Türkelin nəyə görə hadisələrin mərkəzində olmaması barədə kiçicik izah da vermedi...

Sonrası isə, məhz casuslar altına yixilənmiş sevən Sevincin sosial şəbəkədə canlı yayımında ağlaşmalar, inşəmələr, mələşmələr və daha nelər...

Başı cızılmış Əli isə, cüzi yarasını göstərərək, çığa uşaqlar kimi siyasi inqeləmələrini davam etdirib, sonra da reabilitasiyaya ehtiyacı olduğunu deyərək, canlı yayımı tərk etədi. Hətta Britaniyada kef çəkən gülüməşəkər oğlu Türkelin nəyə görə hadisələrin mərkəzində olmaması barədə kiçicik izah da vermedi...

Bax, bunların siyasi nağıl-tamaşaları belə bir həzin sonluqla, minor notlar üzərində başa çatdı. İndi de Belçikada, Fransada, Almaniyada və İspaniyada polisin etirazçılarla sərt davranışlı fotosunu həyətliyələr, şər-böhtən əsəri ilə sosial şəbəkələrdə yayıb, insanlara öz idbar sifətlərini daha açıq şəkilde göstərirəl. Zətən, xəmirləri bu cür haramçılıqla yoğunluqlardan, başqa hər hansı bir nağıl-tamaşanı da gözəlməyə dəyməzdəm...

Rövşən NURƏDDİNOĞLU

Mübariz Əhmədoğlu: “Yaxın gələcəkdə Ermənistanda siyasi xaos daha da kəskinləşəcək”

“Hazırda Ermənistanda çox ciddi proseslər gedir. Yaxın gələcəkdə işgalci ölkədə siyasi xaos daha da kəskinləşəcək.” Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu oktyabrın 22-də “Qarabağ Saati” adlı növbəti mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, bu gün Ermənistən hakimiyyəti və Dağlıq Qarabağ kənarlarında kəskin münaqişə mövcuddur. Hazırkı fərqli siyasi qütb'lərə ayrılan Ermənistən hakimiyyəti Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlıq buraxılmasına məsəlesi ilə bağlı bir-birilərinə qarşı fikirlər səsləndirirlər.

Mübariz Əhmədoğlu vurğulayıb ki, Azərbaycanın eldə etdiyi uğurları qəbul etmeyən qüvvələr ölkədə siyasi xaos yaratmağa çalışırlar. Oktyabrın 19-da keçirilən qanunsuz aksiya da bu təxribatın tərkib hissəsidir. O, həmcinin əlavə edib ki, bəzi xarici qüvvələr Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini istemir. Bu da təxribatın sebəblərindən biridir. Azərbaycanın xarici əlaqələrinin yüksək səviyyədə olduğunu deyən politoloq vurğulayıb ki, ölkəmiz bir neçə gündən sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. O əlavə edib ki, bu, Azərbaycanın növbəti uğurudur.



Monitoring incidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 22-də Xocavənd rayonu ərazisində Azərbaycan və Ermənistən qoşunlarının təmas xəttində keçirilən monitoring incidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, monitoringi Azərbaycan tərəfinən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitoringi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.



Yalan maşınları yenə də iş başında...

Oktay Hacimusalı: “Bu qüvvələr bir şeyin fərqində deyillər ki, artıq yalanın ömrü cəmi qırx saniyədir”

Xalqda dövlətə qarşı nifrat oyatmaq məqsədi ilə yalan maşınları yenə meydandadılın. Əllərindən hər nə gəlirsə, hamısını edirlər ki, bu ölkənin vətəndaşlarından hikə və qəzəbə dolu zombilər formalaşın”. Söyügedən fikirləri Türkiyədə yaşayan azərbaycanlı politoloq və jurnalist Oktay Hacimusalı sosial şəbəkədə yazıb. Onun qeyd etdiyinə görə, yenidən doğuluşlar, dünyada gedən ictimai-siyasi proseslər, görünür, ölkə daxilində fəaliyyət göstərən radikalıların dəstək alındıqları xaricdəki antimilli dairələri narahat edir ki, Azərbaycanı bu proseslərdən uzaqda saxlamaq üçün ölkənin başının özüne qarışmasını və dolayısı ilə gedən proseslərdən kənarda qalmasını istəyirlər. SİTAT: “Əslində, onlar çox gözəl bilirlər ki, dünyada yeni dəyərlərin formalaşmasında Azərbaycanın müstəsna rol olaçaq. Türk dünyasının beynin mərkəzi olan Azərbaycan müstəsna rollarla səhnəyə çıxarsa, bu, zətan regionda aktiv aktorlardan biri olan ölkəmizi çox fərqli bir müstəvəri cıxacaq. “Türk birliliyi” məfhumunun son dönəmlərdə yenidən gündəmə gəlməsi Azərbaycanın qarşısında yeni üfüq-lər açır”.

“Dünyada ölkəmizin böyüməsini, güclənməsini istəmeyən bəzi qüvvələr isə, nə yolla olursa-olsun, bunun qarşısını almağa çalışırlar” deyə yanan Hacimusalı, həmcinin, qeyd edib ki, gücənən Azərbaycan regionda və ümumilikdə, dünyada yeni dinamikaların formalaşmasına səbəb olacaq: “Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin ister “Valday” Diskussiya Klubunda, isterse də, Aşqabadda keçirilən tədbirdə etdiyi çıxışları, eyni zamanda, ölkədə 2019-cu ilin əvvəllerindən etibarən ciddi İslahatlara start vermesi dünyada çox ciddi rezonans yaratdı. Artıq Azərbaycanın yeni bir merhələyə qədəm qoyduğunu, özü üçün konkret hədəflər formalaşdırmasını görən qüvvələr bütün güclərini hazırladı ancaq bir istiqamətə yönəldiblər. O da Azərbaycanı, nəyin bahasına olursa-olsun, öz qətiyyətli hədəflərindən uzaqlaşdırmaq!”

Politoloq, onu da qeyd edib ki, 19 oktyabrda keçirilən icazəsiz aksiya, ardından bir gün sonra “qadın hüquq müdafiəçiləri”nin təşkil etdiyi aksiya bunun tərkib hissəsidir: “Artıq bu kimi aksiyalara hələ ki, qısa müddət arəvəmək üçün ölkədəki nökərlərinə əmr buyuran xaricdəki antimilli qüvvələr indi sosial şəbəkələr üzərində yalan maşınlarını işə salıblar. Saxta şəkillər, kollajlar vasitesi ilə ortaçı qarışdırmağa çalışan bu qüvvələr, fərqindəirlər ki, artıq sosial şəbəkələr, konkret olaraq, ocaqdır və bu ocaqda uzun müddət tirajlanan fikirlər istər-istəməz təhləşüra işləyir. Bəzən sıra və təndaşlar belə, fərqində olmadan bu yalan maşınlarının telesini düşür və onların oyuncağına çevrilirlər. Azərbaycanı irəliləyi yoldan ayırmək üçün hər cür vəsiti dən istifadə edən bu qüvvələr, bir şeyin fərqində deyillər ki, artıq yalanın ömrü cəmi qırx saniyədir. Qəzet və ya radio dövri deyil ki, sən Brüsseldə çəkilən şəkli tirajlayan, biz də sənə inanaq! Yalan maşınları bu gün də öz yalançı şəkilləri ilə bir daha fiaskoya uğradılar. Ümid edirəm, gələn dəfə daha inandırıcı yalanlarla çıxarlar qarşımıza”.

Rövşən NURƏDDİNOĞLU

23 oktyabr 2019-cu il

Mehriban Vəzir Tofiq Yaqublunu hədəfə aldı



“Partiyanı rüsvay edən və söydürən adamı məclisdə görmək istəmirlər”

Müsavat partiyasının başqanlıq və məclis seçkilərində uğur əldə edə bilməyən şəxslər və onların tərəfdarları sosial şəbəkələrdə eks-başqan Isa Qəmbərə və yenidən seçilmiş başqan Arif Hacılıya qarşı sürəkli kampaniyalarını davam etdirmələrinə rəğmən, qarşı tərəf də boş dayanmayaq, eks-həmlələrə start veriblər. Bu dəfə uzun müddətdir ki, müxalifətdaxili proseslərdə adı çəkilməyən Mehriban Vəzir mətbuata açıqlamasında İ.Qəmbər-A.Hacılı cütlüyüne dəstək göstərib, onları ittiham edənləri kəskin şəkildə suçlayıb.

Prosesləri müşahide etdiyini deyən M.Vəzir partiya rəhbərliyini hədəfə götürənləri bu dəfə özü hədəfə alaraq, maraqdoğurucu fikirlərini öne sürüb.

“Hər kəs onları yönləndirən bir əlin olduğunu deyir”

“Mən də müşahidə edirəm, bu məsələyə görə ciddi adamlar partiya rəhbərliyini qınadılar” deyə qeyd edən müsavatçı, belə də onların əllərində

hər hansı bir dəlil olduğunu da istisna etməyib. Lakin buna baxmayaraq, ittihamlarını davam etdirib: “Amma mən kənardan gördüğüm qədər, buna bir az komik baxıram. Qurultay nümayəndəsi səs vermir. Qurultay nümayəndəsi səs vermişə, nə etmək olar? Qurultay öz partiyasının rəhbərini, məclis üzvünü bu keyfiyyətlərde görmək istəmir. Adamlar niyə bunu başa düşmək istəmir? Hər kəs müsavatçıları, indiki rəhbərliyi ittihəm edir və onları yönləndirən bir əlin olduğunu deyir”.

“Onların əlində hansıa dəlillər var və mən o dəlilləri bilmirəm”

“Bir daha təkrar edirəm, ola bilər, onların əlində hansıa dəlillər var və mən o dəlilləri bilmirəm” deyən M.Vəzir onu da deyib ki, əgər etirazçıların əllerində dəlil yoxdur, partiya rəhbərliyini qınamağın tam eleyhinədir.

Ancaq daha bir maraqlı məqam başqanlığı namizəd olmuş ve seçkilərdə uduzmuş Tofiq Yaqublu ilə bağlıdır. Belə ki, T.Yaqublunun hələ də hansı siyasi təşkilatda olduğunu müəyyənəşdirə bilmədiyi öne süren M.Vəzir, hətta onun Müsavatı söyüdüyüնü də bildirib.

O, eyham vurub ki, bu gün T.Yaqublu Müsavat üzvü olsa da, AXCP və “Milli Şura”da daha fəal görünür, əvəzində, cəbhəçilər də müsavatçıları söyüb-tehçir edirlər. Ona görə də, müsavatçıları onu partiyada görmək arzu-

sunda deyillər: “Bir ayağı o tərəfdə, bir ayağı bu tərəfdə olan, yaxud partiya üzvü olaraq, Müsavat rəhbərliyi və partiyanın özünü rüsvay edən, söydürən adamı məclisdə görmək istəmirlər. Bu, təbii deyilmə!”

“Sən təxribat aparırsan, deyirsən ki...”

“Tofiq Yaqublu həm “Milli Şura”da dır, həm AXCP ilə yaxın münasibətləri var, həm de Müsavatdadır. Amma bu, Müsavatın içində xoş qarşılınmır, orada başqa tələblər var” deyə o, qeyd edib. M.Vəzir bütün bunlarla yanaşı, T.Yaqublunun təxribatlıqla da məşğul olduğunu bildirib və iddia edib ki, onu dolayısı ilə, AXCP sədri Əli Kərimli və etrafı öyrədib, müsavatçıların içine salı: “Partiyanın qatı təəssübkeşi və tərəfdarı olmaq şərti var. Bu səbəbdən, kenarada olan şəxs müsavatçıyı başa düşmür, ona anlayışa yanaşmır, müsavatçı da kənarda olanı anlamaq istəmir ki, axı mənim seçimimə niyə müdaxilə edirəm? Mən bu adəmi məclisde görmək istəməm və sən təxribat aparırsan, deyirsən ki, bunu filankeslər öyrətdi, rəhbərlik idarə elədi...”

Rövşən RƏSULOV

Yadigar Sadıqlının başqan və eks-başqana qarşı ittihamları tükənmir



Yeri gəlmişkən, Y.Sadıqlının tez-tez İrana səfər etməsi iddiaları səslənməkdədir və bu xüsusda, Müsavat partiyasında daha çox fikirler öne çıxır. Lakin Y.Sadıqli onun barəsində bu cür fikirler yaradanları “şərəfsiz” adlandırib: “Mən ömrümde iki dəfə İranda olmuşam və yalnız Təbrizə getmişəm. A.Hacılinin Cənubi Azərbaycan dediyi torpaqlara. Bunlardan biri 2013-cü ilde, digeri bu ilin aprelində olub. Yalanpalan söhbətlərdir. Məni İrana bağlamaq isteyirlər, ya hara? Bunlar olduqca gülündür. Sadəcə olaraq, şərəfsizcəsinə ortaya atılan sözlərdir”. Y.Sadıqli A.Hacılinin ona vəzifə təklifi edəcəyi məsələsində də aydınlıq gətirərək, belə bir təklifin olacağının halda, onu rədd edəcəyini deyib. “Mətbuatda informasiya getmişdi ki, A.Hacılı vəzifə təklifi edə bilər. Mən də ele mətbuatda bildirdim ki, ondan vəzifə qəbul etmək niyyətim yoxdur. Arif Hacılinin başqanlığı altında Müsavati gücləndirməyi mümkün-süz hesab edirəm və zəhmətimi mənəsiz xərcləmək istəməm. Odur ki, bundan imtina etdim. Rəhbərliklə işə görüşməmişəm”. O, hətta İ.Qəmbərin də onuna görüşmək istəyində olduğunu istisna etməyərək, bu görüşü də rədd edəcəyini gizlətməyib. “İsa Qəmbər mənə qarşı nifətini bürüzə verdikdən sonra onunla görüşməye ehtiyac görmürəm” deyə, o məsələnin bununla qapadıldığı bildirib.


Görünən isə budur ki, artıq Müsavatın laxlayan sütunları günü-gündən daha çox dağılımaq reallığını daşıyır. Xüsusilə, qurultaydan sonra yaşananlar da bu cür proqnozlar vasitəsi ilə öz təsdiqini tapır.

Rövşən RƏSULOV

O, Isa Qəmbəri qeyri-etik və tərbiyəsiz adlandırib

Maraqlı məqamlardan digəri isə, onun İ.Qəmbəri tərbiyəsizlikdə günahlandırmasıdır. Belə ki, Y.Sadıqli eks-başqanın etik qaydalarla riayet etmədi

Yadigar Sadıqli ona şər atan müsavatçıları “şərəfsiz” adlandırdı



Ötən həftəyə ötəru baxış və ya müxalifət niyə susur?

Daftərlə yazılarında da, çıxışlarında da vurğuladığım bir məsələni yenə xatırlatmaq istəyirəm: müxalif siyasetçi təkcə pisləri görür, yaxşılardan sakit ölürsə, deməli, o, mənən kasib figurdur. Ümumiyyətlə, demokratik ölkələrdə bir dövlətin siyasetçi və təndaşı, müxalif və ya müxalifyönü, iqtidár və ya iqtidaryönü olmasından asılı olmayıaraq, millətin və ölkənin inkişafına şəksiz xidməti olan faktlərin əleyhinə çıxırsa, hətta susursa belə, o zaman onun siyasetçi adı daşımağa haqqı yoxdu.

El arasında bir söz var: yaxşı adam yaxşları, pis adam pisləri görür. Əger sən yaxşı adam deyilsənse, ölkənin uğuruna sevinmir, yalnız pisləri görürsənse, demək, onu sevmirsən. Ölkəsinin sevməyən siyasetçi ise millet üçün çox təhlükəlidir. Bunu izah etməyə ehtiyac görmürəm. Siyasi fəaliyyətin əhatə dairəsini yada salanda, dediklərimin menası hər kəsə aydın olacaq. Son on gün Azərbaycanın tarixine qızıl hərflərlə yazılıcəq hadisələrlə dolu keçdi. Səcidi ölçə başçısının erməni baş-ayaq nazır, başyeyen Paşinyana vurduğu tərs şillənin (QARABAĞ AZƏRBAYCAN-DIR - NIDA!) ardınca Aşqabadda həmin baş-ayaq nazırın yanındaca, illərdi erməni diasporasının apardığı Njde siyasetini darmadağın edən çıxışı, sözün həqiqi mənasında, bütün erməni-hay dünyasının başına vurulan əzəmetli qapaz oldu. Ardınca bütün türk dünyası, o cümlədən, Azərbaycan türkləri üçün həyati əhəmiyyət daşıyan Türkiye Sılahlı Qüvvələrinin “Barış Pınar” Əməliyyatına, dünya gücərinin bağışlılarına əhəmiyyət vermədən Azərbaycan iqtidarının (bəli, məhz iqtidarin) və sadə xalqın qardaş dəstəyi də tariximizin qırurverici hadisələri sırasına daxil oldu. Sadə xalq içərisində, kimlərə, bu əməliyyatın həm də Azərbaycan üçün nə qədər önemli olduğunu bilməyənlər ola bilər, amma inanmırımkı, bu faktı da Susan siyasi müxaliflərimiz gün kimi aydın olan bu heqiqətdən xəbərsiz olsunlar. Nəhayət, indiki dünyanın düzənini dəyişməye yönəldilmiş Türk Şurasının növbəti zirvə toplantısı. Bu haqda nəsa yazmağa lüzum görmürəm. Çünkü onun əhəmiyyəti, tarixi rolü, dünya düzənində getirdiyi yenilik bize də, dostlularımıza da, düşmənərimizə də gün kimi aydınır. Bir ölkədə, bir iqtidár cəmi on gün ərzində, bu qədər tarixi əhəmiyyəti uğurlara imza atırsa, ölkəsinin, dövlətinin, millətinin sevən hər kəs bununla qurur duymalı və siyasi mövqeyindən asılı olmayıaraq, ona dəstək verməlidir. Bu yazını qələmə almağında məqsəd də, elə bu uğurlara sevinmeyənlerin içine bir balaca su səpməkdən ibarətdir. Niyə məhz “su səpməkdən”? İndi onu izah edəcəyəm. Amma əvvəl baxaq görək, bu uğurlara kimlər sevinmədi? İlk növbədə, əzəli və əbədi düşmənərimiz olan hayaların yuxularına necə haram qatıldığını özlərinin sosial şəbəkələrdək yazalarından apaqçıq görmək mümkündür. İkincilər erməni diasporasının təsirində olan dünya siyasişəridir ki, ard-arda baş verənlərən necə şoka düşübərlərse, səsərinə çıxarmaq üçün belə özlərində güc təpə bilmirlər. Üçüncü, dünyadan antitürk siyaset yürüdən, türk zəif görmek isteyən bəzi-bəzi dövlətlərdir ki, onlar da gah nala, gah da mixa vura-vura çapırlar. Nəhayət, dördüncü... Bax, məni bir vətəndaş olaraq, daha çox narahət də həmin dördüncülərdi (işə bax, vaxtılı “dördüncü mikrofon” adlandırılan bu qaragürüh, burda da dördüncü oldu...) Əcəba, hər gün sosial şəbəkələrdə esib-coşan, iqtidarı yixib-sürüməkdən ötrü dəridən-qabıldan çıxan, şer-böhtən səyləmək üçün yarışa girən, özünü siyasi müxalifət adlandıran bəzi siyaset delləllərinin səsi niyə batıb? Həmişə demisəm, yenə deyirəm, normal və sağlam müxalifət mübarizə apardığı siyasi təşkilatın, yeni iqtidarda olan qüvvənin yaxşısını da, pisini də deməlidir. Hamının yaxşı hesab etdiyinə pis deyirsənə, o “hamının” gözdə özün pis olursan. Necə ki, belə mövqə tutduğuna görə bizim “ana” və “ata” müxalifətimiz hər gün millətin gözdə aşaqlıları. Xülasə, sadaladığımız son on günün tarixi uğurlarına sevinmeyənləri sadaladım. Qaldı onların içini su səpmək məsəlesi. Bunlar nə qədər yola çıxan qatarın süretini azaltmaq istəsələr də, qatarımız da süretini daha da artırır. Odur ki, bu qatarə mane olmaq fikrindən vaz keçsələr, yaxşıdı. Yoxsa, bir də gördülər ki, qatar onların özlərini saldı reyslərin ortasına. Bizim bəzi müxaliflərimiz isə, zamanı çatıb ki, etəklərinə yiğdiqları acnəbi daşları yeri töküb, haqqın yoluna dönsürələr. Yoxsa, o “importni daşlar” onların öz başlarını yaracaq. Bu da, onların içine səpi-lən su!..

Dünya böhranı və insan haqları

Dünya iqtisadiyyatının da hökm sürməkdə olan və 2015-ci ilin sonunda daha da dərinləşən böhranlı vəziyyət ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, o cümlədən, əhalinin sosial rifahının qorunmasına xidmet edən sosial programların icrasına, demək olar ki, təsir göstərməmiş, sosial sahələrdə həyata keçirilən tədbirlər davam etdirilmiş, bir çox problemlər öz həllini tapmışdır. Bununla belə, təbii ki, qarşıda hələ də həlli vacib olan bir sıra məsələlər qalmaqdadır.

Respublikanın şəhər və rayonlarında əhalini narahat edən problemlərin həlli istiqamətində görülmüş geniş həcmli işlər, təhsil, sehiyyə, mədəniyyət və digər yönümlü obyektlərin, o cümlədən, məktəblərin, xəstəxanaların, sehiyyə müəssisələrinin, mədəniyyət ocaqlarının açılması, yeni istehsal və emal müəssisələrinin yaradılması, hərbi qulluqçular, məcburi köçkünlər, əlliliyi olan şəxslər və şəhid ailələri üçün yaşayış binalarının inşa edilməsi, modul tipli elektrik stansiyalarının tikilməsi, sutəmizləyici qurğuların istifadəyə verilməsi, avtomobil yollarının çəkilməsi və körpülərin salınması, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq və abadlıq işlərinin aparılması, əmək haqlarının, pensiya və müavinətlərin artırılması, bir dəha göstərmışdır ki, ölkəmizin sosial-iqtisadi siyasetinin mərkəzində insan və onun rifahı durur.

Neftin qiymətinin keskin surətdə düşməsinə və manatində yərinin zəifləməsinə baxmayaraq, ister iqtisadi, isterse də sosial istiqamətlərdə davametdirilən inkişaf tendensiyası 2015-ci ildə də davam etmiş, beynəlxalq iqtisadi institutlarda respublikamızın göstəriciləri müsbət yönlərdə qiymətləndirilmişdir.

Ölkə Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində de bildirmişdir ki, "2015-ci ilde bütün sosial proqramlar icra edilmişdir. Mən, bir daha demək istəyirəm, baxmayaraq ki, bu il de bizim maliyyə veziyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə de olsun sosial proqram ixtisas edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldı-

rılmışdır. Bu da, bizim sosial siyasetimizin əsasını təşkil edir."

Həmin tədbirdə ölkə Prezidenti qeyd etmişdir ki, "Beynəlxalq maliyyə qurumları bu istiqamətdə apardığımız fəaliyyəti yüksək qiymətləndirir. Dünya Bankı "Doing Business" hesabatında Azərbaycanı yüksək yeri ləri layiq görür. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə, Azərbaycanı 40-ci yerə layiq görmüşdür. Biz dünya miqyasında 40-ci yerdə, MDB məkanında birinci yerdəyik."

İnsan hüquqlarının davamlı, sistemli və ardıcıl inkişafı istiqamətdə, o cümlədən, demokratik təsisatların və yeni mexanizmlərin yaradılması istiqamətində gedən proseslər davam etdirilmişdir.

Xüsusilə, qeyd edilməlidir ki, iqtisadi vəziyyətin sabitləşdirilməsi məqsədilə, ölkə Prezidentinin müvafiq göstərişlərinə əsasən, böhran eleyhinə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, dövlət tərəfindən qəbul edilmiş, davamlılığının qorunmasına, görəlmüş tədbirlərin fəallaşdırılmasına, dövlət qurumları qarşısında duran vəzifələrin əməli icrasına, qanunvericiliyin təkmilləşdirilməsinə, qiymətlərin tənzimlənməsinə yönəlmüş əhalinin sosial durumunda baş vera biləcək geriləmənin qarşısının alınmasına imkan yaratmışdır.

Ölkədə mövcud olan ictimai-siyasi sabitliyin təmin edilməsində, öten illər ərzində, formallaşmış və davamlı xarakter almış dövlət-vətəndaş münasibətləri əhəmiyyətli rol oynamışdır. Bu münasibətlər ölkəmizin davamlı inkişafında mühüm amildir.

D.Qəmbərov yazır: "Bildiyimiz kimi, hər bir dövlətdə insan hüquqları, ilk növbədə, dövlətin konstitusiyasında və ya ona həsr olunmuş xüsusi bəyannamələrdə əks olunurlar. Mövcud qanunvericilikdə və müvafiq sənədlərdə konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi və qorunması mexanizmləri nəzərdə tutulur. Qeyd etdiyimiz bu məqam, ondan xəber verir ki, müxtəlif qanunvericilik aktlarından insan hüquq və azadlıqları göstərmək yanaşı, onların reallaşdırılması və qorunması məsəlesi ilə bağlı da prinsipial məqamlar yer alır. Müasir hüquqi dövlətləri səciyyələndirən başlıca məqam da, eley bundan ibarətdir. Ümumiyyətə, dünya səviyyəsində insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsi və qorunması mexanizmlərinin öyrənilməsi istiqamətində

tədqiqat işlərinin nəzəreçarpana dərəcədə genişləndiyini müşahide etmek mümkündür. Həqiqətən də, tədqiqatlarımız zamanı müəyyənleşdirdik ki, çoxsaylı elmi işlər insan hüquqlarının səmərəli qorunması mexanizmlərinə həsr olunmuşdur. İnsan hüquqlarının həyata keçirilməsi və qorunması mexanizmlərinin ayrı-ayrı aspektləri hüquqşunaslar tərəfindən dərinlən tədqiq olunmuşdur və bu istiqamətdə elmi işlərin aparılmasında yüksək dinamizm müşahidə olunmaqdadır.

Bu istiqamətdə aydın müşahidə olunan tendensiyalardan biri də, ondan ibarətdir ki, insan hüquqlarının qorunması mexanizmləri, getdikcə daha çox universal xarakter alırlar. Yəni artıq qlobal səviyyədə insan hüquq və azadlıqlarının qorunmasının universal mexanizmləri inkişaf etdirilir və dünyada genişləndirilir."

Hazırkı mərhələdə insan hüquq və əsas azadlıqlarının qorunması ilə bağlı kifayət qədər beynəlxalq bəyannamələr və paktlar mövcuddur. Bu sənədlərdə insan hüquq və azadlıqlarının qorunmasının mexanizmləri əks olunmuşdur. Dövlətlər insan hüquq və azadlıqlarının qorunması haqqında sazişlərə qoşulmaqla bu mexanizmləri öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində tətbiq edirlər. Bəzən, eyni məsələni tənzimləyən bir neçə sənədin mövcudluğu da müşahidə olunur. Əksər hallarda dövlətlər bu sazişlərin hamisini qoşulur. Hesab edirik ki, insan hüquq və azadlıqlarının daha optimallı qorunmasına imkan verən sazişə üstünlük verilməsi məqsədə uyğundur. Müasir mərhələdə insan hüquqları haqqında yüzə yaxın beynəlxalq Konvensiya qəbul olunmuşdur ki, onların da böyük əksəriyyəti, artıq hüquqi qüvvəyə malikdir. İnsan hüquqları sahəsində normativ bazanın belə əhəmiyyətli inkişafı beynəlxalq ümumi hüququn ayrıca bir istiqamətinin meydana gəlməsi haqqında fikir formalaşdırılmışdır. Bu yeni istiqamət insan hüquqları sahəsində beynəlxalq hüquq kimi nəzərdən keçirilir. İnsan hüquqları haqqında sənədlərdə geniş tətbiq olunan və dörd kateqoriyalardan müqavilələri fərqləndirən təsnifatı nəzərdən keçirməklə, insan hüquqları sahəsində tənzimləyici sisteminin sərhədləri haqqında təsəvvürlərə malik olmaq mümkündür.

D.Qəmbərovun fikrincə, bincisi, ümumi xarakterli Konvensiyalar, Belə Konvensiyalar, demək olar ki, regional və qlobal səviyyədə qəbul olunmuş



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

bütün insan hüquqlarına aiddirler. Bu sıradan Konvensiyalara BMT Paktını, Avropa və Amerika Konvensiyalarını, Afrika Xariciyasanın və s. aid etmək mümkündür.

İkinci, konkret məsələlər üzrə Konvensiyalar. Bu Konvensiyalar insanın genosid, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, köləlik, insan alveri və s. məsələlərlə bağlı konkret hüquqlarının qorunmasını nəzərdə tutur.

Üçüncü, qrupların müdafiələrdən ibarət olan xüsusi hissə. Qeyd etdiyimizdən başqa, insan hüquqları sahəsində geniş "yumşaq hüquq"un təsirini nəzərdən keçirmək olar. Bu, qətnamələr, tövsiyələr, davranış kodeksləri, minimal standart qaydaları, rəhbər prinsiplər və s. kimi sənədlərdə ifadə olunur.

Qeyd edək ki, bu sənədlər məcburi xarakter daşımlırlar. Əksər hallarda insan hüquqları sahəsində siyasetin rəhbər prinsiplərini ifadə edirlər. Bununla yanaşı, onlar, həmçinin, müxtəlif funksiyaları yerinə yetirirlər. Bəzən isə, bu sənədlər əsl normalardan keçirilir. Bu, ondan xəber verir ki, "yumşaq hüquq" təşkil edən sənədlərin əhəmiyyətini azaltmaq olmaz.

Beynəlxalq ümumi hüquqda insan hüquqlarının tənzimlən-

məsının geniş miqyasları da beynəlxalq insan hüquqları kodeksinin meydana gəlməsindən xəber verir. Beynəlxalq kodeksdə tənzimləyici normaların məhiyyətində çıxış edərək, aşağıdakı bölmələri fərqləndirmək olar:

-ümumi deklarasiyadan ibarət olan preambula;

-BMT Paktları və ümumi xarakterli regional Konvensiyalar dan ibarət olan ümumi hissə;

-çoxsaylı müfəssel müqavilələrdən ibarət olan xüsusi hissə.

Qeyd etdiyimizdən başqa, insan hüquqları sahəsində geniş "yumşaq hüquq"un təsirini nəzərdən keçirmək olar. Bu, qətnamələr, tövsiyələr, davranış kodeksləri, minimal standart qaydaları, rəhbər prinsiplər və s. kimi sənədlərdə ifadə olunur. Qeyd edək ki, bu sənədlər məcburi xarakter daşımlırlar. Əksər hallarda insan hüquqları sahəsində siyasetin rəhbər prinsiplərini ifadə edirlər. Bununla yanaşı, onlar, həmçinin, müxtəlif funksiyaları yerinə yetirirlər. Bəzən isə, bu sənədlər əsl normalardan keçirilir. Bu, ondan xəber verir ki, "yumşaq hüquq" təşkil edən sənədlərin əhəmiyyətini azaltmaq olmaz.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



Binəqədi rayonunda “Nəsimi dühası-650 il” adlı layihəyə start verilib

Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraet, rəsm nümunələrinin nümayiş etdirilmesi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən, mükafatlandırma mərasimini keçirilməsi planlaşdırılır. Təsdiq edilmiş qrafikə uyğun tərzəve layihədə ilk olaraq, 126, 244 və 283 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 283 nömrəli tam orta məktəbin akt zalında “Cahana sırmayan şair” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova tədbirin hazırlanması haqqında məlumat verib.

Tədbirdə tam orta məktəb şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edilib, musiqilər səsləndirilib. Topal Teymurla Nəsiminin dialoqu-nun əks olunduğu kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Nəsimi dühəsinin zənginliyindən bəhs edərək, onun yaradıcılığının gənclərə çatdırılmasında daha təşəbbüskar olmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, xalqımız bütün ziyanlı insanlarına, şair və yazıçılarına hər zaman hörmət, reğbətlə yanaşib, onların xatirəsini ehtiramla yad edib. Bu gün Nəsimi dühəsini müxtəlif nümayişlərlə təqdim etməyə çalışıan şagirdlər Vətənə, onun dəyərlərinə nə qədər sadıq olduğunu göstərmiş oldular.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

ZÜMRÜD BAYRAMOVA

Ronaldo ya instaqram hesabına görə 100 milyonluq təklif!



“Yuvən-tus”un futbolçusu Kristiano Ronaldo ya ABŞ-dan maraqlı təklif gelib. ABŞ-şirkətlərindən biri portugaliyalı hücumçunun instaqram hesabını icarəyə götürmək istəyir. ABŞ mətbuatı şirkətin 1 illik icarəyə görə Ronaldoya 100

milyon avro təklif etdiyini və 34 yaşlı hücumçunun bu təklifi müsbət qarşılığını yazıb.

Maraq üçün qeyd edək ki, 187 milyon izleyicisi olan Ronaldo son bir ilde instaqramdakı reklamlarından 38,2 milyon funt-sterlinq gelir əldə edib.

ELAN

Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində Fərzəliyeva Esmira Qardaşlı qızının adına olan torpaq sahəsinin çıxarışı itdiyi üçün etibarsız sayılır.

Ses

Son sahifə

23 oktyabr

Formula 1 Azərbaycan Quran-Prisinə bilet satışına start verilib

Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Quran-Prisinə bilet satışına oktyabrın 22-də start verilib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketing və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai yarışa hazırlığın plana uyğun davam etdiyini bildirib. Qeyd edib ki, Formula 1 azarkeşləri cari ilin sonuna qədər biletləri 20 faizdək endirimlə Bakının 13 satış məntəqəsindən əldə edə bilərlər. BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim yerli sakinlər üçün elave 25 faizlik endirimin tətbiq olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsine sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildirlər. Dördgünlük biletlər azarkeşləre trekde üç gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günler ərzində trekdən kənardə baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 4-də Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən dörd il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər Formula 1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

Qeyd olunub ki, BŞH dördgünlük biletlər üçün təklif olunan endirim kampaniyasından əlavə 2-15 yaşlı uşaqlar üçün də xüsusi güzəştər təqdim edir. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir. Həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər ancaq böyükər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi teleb oluna bilər. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan birgünlük biletləri əldə edə bilərlər.

“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb



Bütün ölkə ərazisini sürətli və keyfiyyətli şəbəkə ilə əhatə edən “Nar”ın 4G istifadəçilərinin sayı sürətli artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil operatorun aktiv 4G istifadəçilərinin sayı 85% artaraq 875 min nəfəri tövb. Quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müşərələrin internetə olan ehtiyaclarını qarşılıqla məqsədilə təqdim edilən məhsullar “Nar”ın 4G istifadəçilərinin sayının artmasına səbəb olub.

“Nar”ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgelərdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayesində 4G internetində istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, “Nar”ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni əhatə edir.

Mobil operatorun şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəfinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müşərətə təcrübəsinə əsaslanıb.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılır, səhifələrin “Azərbaycan” nəşriyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**
Tiraj: 4600